

Bank Silk Vey ASC

Maliyyə hesabatları

31 dekabr 2014-cü il tarixində tamamlanmış il üçün

**Bank Silk Vey ASC
Maliyyə hesabatları**

Mündəricat

	Səhifə
31 Dekabr 2014-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.	1
Müstəqil auditor rayı	2-3
Maliyyə vəziyyəti haqqında hesabat	4
Məcmu gəlir haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatlarına dair qeydlər	8– 60

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyani

31 Dekabr 2014-cü il tarixində tamalanmış il üzrə

Rəhbərlik, 31 dekabr 2014-cü il tarixində başa çatmış il üzrə Bank Silk Vey ASC-nin maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişikləri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") uyğun konsolidə edilmiş maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplerinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Mühasibat siyasətlərini daxil etməklə məlumatların məqsədə uyğun, etibarlı, müqayisə edilə bilən və başa düşülən məlumatların təqdim edilməsi;
- İstifadəşilərin bankın maliyyə vəziyyətinə və nəticələrinə təsir edə biləcək xüsusi əməliyyatların, digər hadisələrin və şərtlərin anlaması üçün BMHS standartlarının xüsusi tələblərinə uyğun olması yetərlə olmadığı halda əlavə açıqlamaların verilməsi; və
- Bank fəaliyyitini davamlılıq prinsipi əsasında davam etdirməsinin qiymətləndirilməsi.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2014-cü il tarixinə olan maliyyə hesabatları 26 may 2015-ci il tarixində Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

Elçin Əhmədov
İdarə Heyətinin Sədri
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcafov
Maliyyə departamentinin rəisi
Bakı, Azərbaycan Respublikası





Grant Thornton

An Instinct for growth™

Public Accountants
4th Floor
Landmark III Building
90A Nizami Str.
Baku AZ1010
Azerbaijan Republic
Tel. : +994 12 4936860/
+994 12 4988067
E info@az.gt.com

Müstəqil auditor rəyi
Bank Silk Vey ASC-nin səhmdarlarına

Maliyyə vəziyyəti barədə hesabat

Biz Bank Silk Vey ASC-nin (bundan sonra "Bank") 31 dekabr 2014-cü il tarixinə olan maliyyə vəziyyəti hesabatı, məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühəsibat prinsiplərinin və digər izahedici qeydlərin icmalından ibarət maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Maliyyə hesabatlarının hazırlanmasına rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatlarının saxtakarlıq və ya səhvlerdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy verməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit standartları əsasında aparmışıq. Standartların tələbinə görə, biz etik tələblərə riayət etməli və auditi maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmadığına dair qənaətbəxş əminlik yaranacaq şəkildə planlaşdırılmalı və aparmalıyıq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də saxtakarlıq və ya səhvler nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditorlar müəssisənin daxili nəzarət sisteminin səmərəliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və obyektiv şəkildə təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirirlər. Bundan əlavə, audit yoxlamasına mövcud mühəsibat siyasetinin uyğunluğunun və rəhbərliyin mühəsibat təxminlərinin əsaslandırılmasıının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün kifayət qədər və müvafiq audit sübutları əldə etmişik.

Müstəqil auditor rəyi (davamı)

Rəy

Bizim rəyimizcə, maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından bankın 31 dekabr 2014-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq düzgün əks etdirir.

Grant Thornton
Bakı, Azərbaycan Respublikası
26 May, 2015



Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2014-cü il tarixinə

	Qeyd	2014	2013
		AZN	AZN
Aktivlər			
Nağd vəsaitlər və Mərkəzi Bankda pul vəsaitləri	5	12,330,890	12,717,838
Digər banklardakı pul vəsaitləri	7	9,936,865	11,732,229
Müşterilərə verilmiş kredit və avanslar	8	173,742,171	144,906,222
Son ödəmə tarixinədək saxlanan investisiya	9	21,975,355	21,756,000
Mülkiyyət və avadanlıq	10	4,995,566	3,982,557
Qeyri-maddi aktivlər	11	64,704	69,490
Digər aktivlər	12	3,785,202	3,883,007
Cəmi aktivlər		226,830,753	199,047,343
Öhdəliklər			
Bank və maliyyə təşkilatlarından kredit ve depozitlər	13	70,539,317	55,714,070
Müşterilərdən depozitlər	14	53,045,138	43,420,323
Təxira salılmış vergi öhdəliyi	24.2	123,828	102,260
Digər öhdəliklər	15	863,487	131,047
Cəmi öhdəliklər		124,571,770	99,367,700
Kapital			
Nizamnamə kapitalı	16	99,167,580	97,129,890
Yenidən qiymətləndirmə üzrə ehtiyat		344,782	348,265
Bölüşdürülməmiş mənfəət		2,746,621	2,201,488
Cəmi kapital		102,258,983	99,679,643
Cəmi kapital və öhdəliklər		226,830,753	199,047,343

31 dekabr 2014-cü ildə tamamlanmış ilin maliyyə hesabatları 26 May 2015-ci il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və aşağıdakılardan onların adından imzalanmışdır:

Elçin Əhmədov
İdarə heyətinin sədri
Bakı, Azərbaycan Respublikası



Mahir Nəcəfov
Maliyyə departamentinin rəisi
Bakı, Azərbaycan Respublikası

I- 31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Məcmuu gəlir haqqında hesabat
31 dekabr 2014-cü il tarixinə

	Qeyd	2014	2013
		AZN	AZN
Faiz gəlirləri	17	20,276,147	14,089,379
Faiz xərcləri	17	(7,393,597)	(4,290,819)
Xalis faiz gəlirləri		12,882,550	9,798,560
Ehtimal edilən zərərlər üzrə ehtiyat	18	(6,686,537)	(4,968,484)
Ehtimal edilən zərərlər üzrə ehtiyatlardan sonra xalis faiz gəlirləri		6,196,013	4,830,076
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir	19	2,052,141	2,503,469
Haqq və komissiya gəlirləri	20	3,398,559	2,768,300
Haqq və komissiya xərcləri	21	(778,406)	(608,272)
Əməliyyat gəlirləri		10,868,307	9,493,573
Digər gəlirlər		106,838	5,085
Köhnəlmə və amortizasiya xərcləri	22	(415,223)	(265,584)
Son ödəmə tarixinədək saxlanan investisiya üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	9	219,355	(26,600)
İnzibati və ümumi xərclər	23	(7,525,500)	(6,541,210)
Vergidən əvvəlki mənfəət		3,253,777	2,665,264
Mənfəət vergisi	24	(674,437)	(568,760)
İllik mənfəət		2,579,340	2,096,504
Digər məcmu gəlirlər		-	-
İl üzrə cəmi məcmu gəlir		2,579,340	2,096,504

1- 31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2014-cü il tarixinə qədəm

	Nizamnamə kapitalı AZN	Yenidən qiymatlaşdırılmış üzrə ehtiyat AZN	Bölgündürülməmiş mənfəət AZN	Cəmi kapital AZN
1 yanvar 2013-cü il tarixinə qədəm	70,192,320	351,783	3,497,616	74,041,719
Nağd vasaitlərin vasitəsilə sahmlərin buraxılışı	23,541,420	-	-	23,541,420
Bölgündürülməmiş mənfəət hesabına sahmlərin buraxılması	3,396,150	-	(3,396,150)	-
Binaların əlavə hesablanması köhnəlməsi	-	(3,518)	3,518	-
Sahmdarlarla amaliyyatlar	26,937,570	(3,518)	(3,392,632)	23,541,420
İl üzrə cəmi məcmuu galır	-	-	2,096,504	2,096,504
31 dekabr 2013-cü il tarixinə qədəm	97,129,890	348,265	2,201,488	99,679,643
Bölgündürülməmiş mənfəət hesabına sahmlərin buraxılması	2,037,690	-	(2,037,690)	-
Binaların əlavə hesablanması köhnəlməsi	-	(3,483)	3,483	-
Sahmdarlarla amaliyyatlar	2,037,690	(3,483)	(2,034,207)	-
İl üzrə cəmi məcmuu galır	-	-	2,579,340	2,579,340
31 dekabr 2014-cü il tarixinə qədəm	99,167,580	344,782	2,746,621	102,258,983

1-31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 dekabr 2014-cü il tarixinə

	Qeyd	2014 AZN	2013 AZN
Əməliyyat fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		3,253,777	2,665,264
<i>Düzəlişlər:</i>			
Mülkiyyət və avadanlıq üzrə köhnəlmə	22	408,078	258,640
Mülkiyyət və avadanlığın silinməsi üzrə zərər		9,139	787
Qeyri-maddi aktivlərin amortizasiyası	22	7,145	6,944
Qanunla müəyyən edilmiş ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	18	6,686,537	4,968,484
Son ödəmə tarixinədək saxlanan investisiya üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	9	(219,355)	26,600
		10,145,321	7,926,719
<i>İşlək kapitalda xalis dəyişikliklər</i>			
Mərkəzi bankda məcburi minimal ehtiyat depoziti		418,454	857,140
Digər banklarda yerləşdirilən depozitlər		2,075,468	4,710,548
Müştərilərə verilmiş kredit və avanslar		(35,522,486)	(104,167,072)
Digər aktivlər		97,805	(1,172,102)
Bank və maliyyə təşkilatlarına ödəniləcək kredit və vəsaitlər		14,825,247	42,597,240
Müştərilərdən alınmış depozitlər		9,624,815	(53,906,474)
Digər öhdəliklər		(168,242)	(922,891)
Əməliyyatlardan üzrə pul vəsaitləri		1,496,382	(104,076,892)
Ödənmiş mənfəət vergisi		(536,687)	(466,500)
Əməliyyatlardan daxil olan/istifadə edilmiş xalis pul vəsaiti		959,695	(104,543,392)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitinin hərəkəti			
Mülkiyyət və avadanlığın alınması	10	(1,430,226)	(426,745)
Son ödəmə tarixinədək saxlanan investisiyanın alınması		-	(1,330,000)
Qeyri-maddi aktivlərin alınması	11	(2,359)	(13,260)
İnvestisiya fəaliyyəti üzrə xalis pul vəsaiti		(1,432,585)	(1,770,005)
Maliyyə fəaliyyətləri üzrə pul vəsaitinin hərəkəti			
Nizamnamə kapitalının artırılmasından daxil olmalar		-	23,541,420
Maliyyə fəaliyyətlərindən daxil olan xalis pul vəsaiti		-	23,541,420
Pul vəsaiti və ekvivalentlərində xalis fərq		(472,890)	(82,771,977)
İlin əvvəlinə pul vəsaiti və pul vəsaitinin ekvivalentləri		18,601,016	101,372,993
İlin sonuna pul vəsaiti və pul vəsaitinin ekvivalentləri	6	18,128,126	18,601,016

1-31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər

31 dekabr 2014-cü il tarixinə

1 Hüquqi status və əməliyyatların xarakteri

Bank Silk Vey Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) ("Bank") 6 yanvar 1994-cü il tarixində təsis edilib və fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi bankı tərəfindən 175 sayılı kommersiya bankı lisenziyasına əsasən tənzimlənir. Dövlət Qeydiyyatından keçmiş ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1110 Həsən Əliyev küçəsi 131A- dir.

Bankın əsas fəaliyyəti hüquqi və fiziki şəxslərə bank kommersiya xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın Bakıda üç filialı və bir şöbəsi, Gəncədə bir və Lənkəranda bir filialı vardır. Bank 38 (2013: 23) bankomatdan ibarət şəbəkəni idarə edir.

2014-cü ilin 31 dekabr tarixinə olan məlumatə əsasən, bankın 128 (2013: 116 əməkdaş) əməkdaşı vardır.

2 Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) Uyğunluq bəyanatı

Bankın bu maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının (BMSS) Beynəlxalq Maliyyə hesabatı standartlarına (BMHS) uyğun hazırlanıb. ARMB qaydalarına əsasən, tələb olunan əlavə məlumatlar müvafiq bölmələrdə daxil edilmişdir.

3 Standartlar, mövcud standartların şərhi və standartlara düzəlişlər

3.1 Standartlar, 2014-cü ildə qüvvədə olan mövcud standartların şərhi və standartlara düzəlişlər

Mövcud standartlara Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən Yanvar 2013-ci il tarixindən etibarən və ya bu tarixdən sonrakı müddət üçün etibarlı olan aşağıdakı düzəlişlər edilmişdir. Aşağıda sadalananlar Bankın maliyyə hesabatlarına aiddir.

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
32 sayılı BMUS	Maliyyə alətləri: Təqdimat – Düzəliş	1 yanvar 2014-cü il
36 sayılı BMUS	Aktivlərin dəyərdən düşməsi – Düzəliş	1 yanvar 2014-cü il
39 sayılı BMUS	Maliyyə alətləri: Tanınma və qiymətləndirilmə – Düzəliş	1 yanvar 2014-cü il
19 sayılı BMUS	İşçilərin mükafatlandırılması – Düzəliş	1 iyul 2014-cü il
<u>2010 – 2012-ci illərin illik təkmilləşdirmələri</u>		
8 sayılı BMHS	Əməliyyat seqmentləri – Düzəliş	1 iyul 2014-cü il
13 sayılı BMHS	Ədalətli dəyərin ölçüləməsi – Düzəliş	1 iyul 2014-cü il
16 sayılı BMUS	Torpaq, təkili və avadanlıqlar - Düzəliş	1 iyul 2014-cü il
24 sayılı BMUS	Əlaqəli tərəflə bağlı açıqlamalar – Düzəliş	1 iyul 2014-cü il
38 sayılı BMUS	Qeyri-maddi aktivlər – Düzəliş	1 iyul 2014-cü il
<u>2011 – 2013-cü illərin illik təkmilləşdirmələri</u>		
13 sayılı BMHS	Ədalətli dəyərin ölçüləməsi – Düzəliş	1 iyul 2014-cü il

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

3 Standartlar, mövcud standartların şəhri və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şəhri və standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə dərc olunmuş, lakin qüvvəyə minməmiş aşağıdakı standartlar, şəhrlər və mövcud standartlara düzəlişlər Bank tərəfindən hələ qəbul edilməmişdir:

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
15 sayılı BMHS	Müştərilərlə müqavilərdən gəlirlər – Yeni	1 yanvar 2017
9 sayılı BMHS	Maliyyə alətləri – Düzəliş	1 yanvar 2018
<u>2012 – 2014-cü illərdə illik təkmilləşdirmələr</u>		
19 sayılı BMUS	İşçilərin mükafatlandırılması – Düzəliş	1 yanvar 2016
7 sayılı BMHS	Maliyyə alətləri: Açıqlama – Düzəliş	1 yanvar 2016

Rəhbərlik bütün müvafiq bəyanatların bəyanatın qüvvəyə minmə tarixindən sonra başlayan ilk dövr üzrə Şirkətin uçot siyasetlərində qəbul ediləcəyini gözləyir. Qüvvəyə hələ də minməmiş müvafiq yeni standardlar, düzəlişlər və şəhrlər haqqında məlumat aşağıda göstərilir. Bankın rəhbərliyi bu yeni və yenidən baxılmış standardların Bankın maliyyə hesabatlarına təsirini qiymətləndirəcək.

15 sayılı BMHS “Müştərilərlə müqavilərdən gəlirlər” – Yeni (1 yanvar 2017-ci il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

15 sayılı BMHS müştərilərlə bağlanmış müqavilələrdən yaranan gəlirlərin uçota alınmasında istifadə etmək üçün müəssisələr üçün hərtərəfli beş-addım modelini yaradır. O aşağıdakı gəlir standardlarını və onlara dair şəhrləri əvəz edəcək:

- 18 sayılı BMUS *Gəlir*;
- 11 sayılı BMUS *Tikinti Müqavilələri*;
- 13 sayılı BMHŞK *Müştərilərin Loyalti Programı*;
- 15 sayılı BMHŞK *Daşınmaz Əmlak Tikintisi üzrə Müqavilələr*;
- 18 sayılı BMHŞK *Müştərilərdən Aktivlərin Köçürülməsi*; və
- 31 sayılı SŞK *Reklam xidmətləri cəlb olunmaqla Gəlir-Barter əməliyyatları*.

Modeldəki beş addım aşağıdakılardır:

- Müştəri ilə müqaviləni müəyyənləşdirmək;
- Müqavilədə icra öhdəliklərini müəyyənləşdirmək;
- Əməliyyat qiymətini müəyyən etmək;
- Müqavilədə əməliyyat qiymətinin icra öhdəliklərinə ayrılması; və
- Müəssisə icra öhdəliyindən qane olan zaman gəliri tanımaq.

Rəhbərlik həmçinin tanınmış gəlir, işin gedişi zamanı yaranmış dəyişikliklərin uçota alınması, müqavilənin bağlanması və yerinə yetirilmə xərcləri və digər əlaqəli məsələlərlə bağlı mövzularla təmin olunub. Eyni zamanda gəlirlə bağlı yeni açıqlamalar da təqdim edilib.

Silk Vey Bank ASC
Maliyyə hesabları

Maliyyə hesablarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

3 Standartlar, mövcud standartların şərhi və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhi və standartlara düzəlişlər (davamı)

9 sayılı BMHS "Maliyyə Alətləri" – Düzəliş (1 yanvar 2018-ci il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

1 iyul 2014-cü ildə BMUSK maliyyə alətləri layihələrinin bütün mərhələlərinə tasir edən və 39 sayılı BMUS "Maliyyə Alətləri: Tanınma və Qiymətləndirmə" və eyni zamanda özünün bütün əvvəlki modellerini əvəz edən 9 sayılı BMHS "Maliyyə Alətləri" standardının sonuncu modelini buraxdı. Standard təsnifləşdirmə və ölçülümə, dəyərdən düşmə və hecinq uçotuna dair yeni tələbləri təqdim edir.

Təsnifləşdirmə və Qiymətləndirmə

Maliyyə aktivləri saxlanıldığı biznes modeli və onların müqavilədən yaranan pul vəsaitlərinin xüsusiyyətlərinə istinadən təsnif edilir. 9 sayılı BMHS-in 2014-cü il modeli müəyyən borc alətləri üçün "məcmuu gəlir içində ədalətli dəyər" i təqdim edir.

Maliyyə öhdəlikləri eyni qayda ilə 39 sayılı BMUS altında təsnifləşdirilir, lakin müəssisənin öz kredit riskinin ölçülüməsi üçün tətbiq olunan tələblərdə fərqlər var.

Dəyərdən düşmə

9 sayılı BMHS-in 2014-cü il modeli maliyyə aktivlərinin dəyərdən düşməsinin ölçülüməsi üçün "gözlənilən kredit zərəri" modelinin təqdim edir, belə ki kredit zərəri tanınmamışdan əvvəl baş vermiş kredit hadisələri əhəmiyyətli deyil.

Hecinq uçotu

Müəssisələrin maliyyə və qeyri-maliyyə risk növlərindən sığortalanan zaman riskin idarə edilməsi fəaliyyətlərini necə yerinə yetirdiklərini yaxından bilmək üçün işlənib hazırlanmış yeni hedcinq uçotu modelinin tətbiq edilməsi.

Tanınmanın dayandırılması

Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması üçün tələblər 39 sayılı BMUS-dən irəli gəlir. Erkən tətbiqetməyə icazə ilə 9 sayılı BMHS 1 yanvar 2018-ci il və ya bu tarixin sonra başlayan hesabat dövrü üçün qüvvəyə minir. Retrospektiv tətbiqlər tələb olunur, lakin müqayisəli məlumatlar məcburi deyil. Əgər ilkin tətbiq tarixi 1 fevral 2015-ci ildən avvaldırsa 9 sayılı BMHS-in (2009, 2010, 2013) əvvəlki modelinin erkən tətbiqinə icazə verilir.

Rəhbərlik bu düzəliş edilmiş standardın Şirkətin maliyyə hesablarına təsirini daha sonra qiymətləndirə bilər.

**Silk Vey Bank ASC
Maliyyə hesabatları**

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

3 Standartlar, mövcud standartların şərhi və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhi və standartlara düzəlişlər (davamı)

İllik təkmilləşmələr 2012-2014

19 sayılı BMUS “İşçilərin mükafatlandırılması” (1 yanvar 2016-cı il tarixində və bu tarixdən sonra başlayan uçot dövrünə tətbiq edilən)

Düzəliş həmçinin məşğulluq müddəti bitdikdən sonra müavinatlır üzrə endirim dərəcəsinin hesablanması istifadə edilən yüksək keyfiyyətli korporativ istiqrazların müavinatlırin ödənilidiyi eyni valyutada ifadə edilməli olmalarını aydınlaşdırır.

7 sayılı BMHS “Maliyyə alətləri: Açıqlama” – Düzəliş (1 yanvar 2016-cı il tarixində və bu tarixdən sonra başlayan uçot dövrünə tətbiq edilən)

Düzəliş, xidmət müqaviləsinin tələb edilən informasiya açıqlamalarının müəyyən edilməsi məqsədilə əsas kapitalı əhatə edib-ətmədiyini aydınlaşdırmaq üçün əlavə göstərişləri təmin edir. O həmçinin qısalılmış aralıq maliyyə hesabatlarında informasiyanın açıqlanması ilə bağlı düzəlişlərin 7 sayılı BMHS-yə uyğun gəlib-gəlmədiyini aydınlaşdırır.

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmali

4.1 Ümumi mülahizələr

Bu maliyyə hesabatları hər bir aktiv, öhdəlik, mənfəət və xərc üzrə BMHS tərəfindən müəyyən olmuş ölçü əsaslarından istifadə edilməklə hazırlanıb. Ölçmənin əsasları aşağıda mühəsibat prinsiplərdə daha ətraflı təsvir edilib.

4.2 Tərtib edilmənin əsasları

Mühəsibat uçotunun prinsipləri bank tərəfindən il ərzində davamlı olaraq istifadə edilib və əvvəlki ildə istifadə edilən prinsiplərə uyğundur.

Maliyyə hesabatlarının BMHS-ə uyğun hazırlanması rəhbərlikdən mühəsibat uçotunun prinsiplərinin tətbiqinə, bəyan edilmiş aktivlər, öhdəlik, gəlir və xərc məbləğlərinə təsir edə biləcək mühakimələr yürütməyi, hesablamalar aparmağı, fərziyyələr irəli sürməyi tələb edir. Hesablamalar və onların əsasını təşkil edən fərziyyələr davamlı olaraq təkrar nəzərdən keçirilir. Mühəsibat hesablamalarına düzəlişlər hesablammanın nəzərdən keçirildiyi dövr və təsir altında qala biləcək gələcək dövrlər üçün qəbul edilir. Mühəsibat uçotu prinsiplərinin tətbiqi zamanı, maliyyə hesabatlarına ən çox təsir edən hesablamalardakı qeyri-müəyyənlik və mühüm mühakimələrin vacib məqamları haqqında məlumat 4.20 və 4.21-cü bəndlərdə verilir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mütəmadiyyət uşotunun əsas prinsiplərinin icmalı (davamı)

4.3 Xarici valyuta ilə əməliyyatlar

Əməliyyat və təqdim olunma valyutası

Bu maliyyə hesabatları Bankın rəsmi və hesabat təqdim etmə valyutası olan Yeni Azərbaycan Manatı (AZN) ilə təqdim edilir.

Xarici valyuta ilə əməliyyatlar və qalıqlar

Xarici valyuta əməliyyatları əməliyyat tarixində üstünlük təşkil edən valyuta məzənnəsindən istifadə edilməklə ölçülür (cari valyuta kursu). Bu cür əməliyyatlar və pul vahidlərinin il sonu valyuta kursuna əsasən təkrar ölçülməsi nəticəsində meydana gələn valyuta mübadilə gəlirləri və zərərləri məcmu gəlir hesabatından açıqlanır.

İlkin qiymətlə ölçülən qeyri-monetary elementlər əməliyyat tarixinin valyuta məzənnəsindən istifadə edilməklə qiymətləndirilir (yenidən qiymətləndirilmə aparılmır). Ədalətli dəyərlə ölçülülmüş qeyri-monetary elementlər ədalətli dəyərin müəyyən olunduğu günə aid valyuta məzənnəsindən istifadə edilməklə ölçülürler.

Xarici valyuta ilə ifadə edilmiş maliyyə aktivləri və öhdəliklərini çevirmək məqsədilə aşağıdakı il sonu valyuta məzənnələrindən istifadə edilmişdir:

	2014	2013
ABŞ dolları (USD)	0.7844	0.7845
Avro (EUR)	0.9522	1.0780
Rus rublu (RUB)	0.0133	0.0241
Britaniya funtu (GBP)	1.2173	1.2927

4.4 Maliyyə alətləri

Tanınma, ölçümə və tanınmanın ləğv edilməsi

Maliyyə Aktivləri və maliyyə öhdəlikləri Bank maliyyə aləti üzrə müqavilənin iştirakçı tərəfinə çevrildikdə müəyyən olunur və ilkin olaraq ədalətli dəyərlə əməliyyat xərcləri ilə birgə ölçülür. Maliyyə aktivləri və öhdəliklərinin adı alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uşot üsulundan istifadə etməklə tanınır.

Maliyyə aktivlərindən nağd pul axınına müqavilə ilə müəyyən edilmiş hüquqlar etibardan düşdükdə, yaxud maliyyə aktivləri və bütün əhəmiyyətli risklər, eləcə də üstünlükər köçürüldükdə, maliyyə aktivlərinin bu tanınması ləğv olur.

Etibarlılıq müddəti bitdikdə, ləğv edildikdə, ödəndikdə və ya azad edilmə halında maliyyə öhdəliyinin tanınması aradan qalxır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri müvafiq olaraq aşağıda təsvir edilən qaydaya əsasən ölçülürler.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mütəmadiyyət uşotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri (davamı)

Maliyyə aktivlərinin təsnifatı və ardıcıl ölçülməsi

Sonradan ölçmə məqsədilə, hedcinq aləti kimi təyin edilmiş və effektiv olan maliyyə aktivlərindən başqa, maliyyə aktivləri ilkin tanınma zamanı aşağıdakı kateqoriyalar üzrə təsnif edilirlər:

- Kreditlər və debitor borcları
- Satılmaq üçün nəzərdə tutulmuş investisiya

Kateqoriya ardıcıl ölçməni, yaranan gəlir və xərcin mənfiət, zərər yoxsa başqa bir məcmu gəlir kimi tanındığını müəyyən edir.

Kreditlər və debitor borcları

Kreditlər və debitor borcları tezsatılan qiymətli kağızlar bazarında kotirovka edilməyən sabit və ya dəyişə bilən ödənişli qeyri-derivativ aktivlərdir. İlkin hesablaşmadan sonra onlar effektiv faiz metodundan istifadə edilməklə amortizasiya edilmiş qiymətlərə ölçülürler. Heç bir əhəmiyyət kəsb etmədikdə, diskontlaşdırma nəzərə alınır. Bankın Mərkəzi Banka ödəniləcək nağd və qalıq vəsaiti, digər banklara müştərilərə ödəniləcək kreditlər və müəyyən aktivlər maliyyə alətləri kateqoriyasına şamil edilir.

Vaxtı ötdükdə və ya konkret əks tərəfin razılığı əməl etməyəcəyinə dair dəlil əldə edildikdə, fərdi əhəmiyyətli debitor borclarına dəyərsizləşmə üzrə baxılır. Ayır-ayrılıqda dəyərsiz hesab olunmadıqda, debitor borcları sənaye, əks tərəfin mənsub olduğu region və digər müştərək kredit riski xüsusiyyətlərinə istinadla müəyyən edilən dəyərsizləşmə qrupları üzrə nəzərdən keçirilir. Bu zaman dəyərsizləşmə zərərinin hesablanması müəyyən edilmiş hər bir qrup üzrə əks tərəf üçün ilkin cərimə faizinə əsaslanır.

Son ödəmə tarixinədək saxlanan investisiya

Son ödəmə tarixinədək saxlanan investisiyalar, kredit və ya debitor borcu olmayan, sabit və ya dəyişən ödənişli qeyri-derivativ maliyyə alətləridir. Bankın investisiyanı ödəmə müddətinə qədər saxlamaq niyyəti və qabiliyyəti varsa, belə investisiyalar Son ödəmə tarixinədək saxlanan investisiya kimi təsnif edilir.

Son ödəmə tarixinədək saxlanan investisiyalar müvafiq olaraq effektiv faiz metodundan istifadə olunmaqla, amortizasiya olunmuş qiymətlərə ölçülürler. Əgər investisiyanın dəyərsizləşdiyinə dair, xarici kredit reytinqlərinə əsasən, müəyyən edilmiş obyektiv dəlil mövcuddursa, maliyyə aktivləri hesablanmış gələcək nağd axınının cari qiyməti ilə ölçülür. Investisiyanın balans dəyərində dəyərsizləşmə daxil olmaqla, hər hansı dəyişiklik mənfiət və ya zərər kimi tanınır.

Dəyərsizləşmə zərərlərinin bərpası, yalnız bərpa dəyərsizləşmə zərəri tanındıqdan sonra, meydana gələn hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bildikdə mənfiət və ya zərər kimi tanınır.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmali (davamı)

4.4 Maliyyə alətləri (davamı)

Maliyyə öhdəliklərin təsnifatı və ardıcıl ölçülməsi

Bankın maliyyə öhdəliklərinə bank və maliyyə institutlarından alınmış kreditlər, müştəri depozitləri və müəyyən digər öhdəliklər daxildir.

Maliyyə öhdəlikləri effektiv faiz metodundan istifadə olunmaqla amortizasiya edilmiş qiymətlər ilə ölçülürler.

Maliyə alətlərin əvəzləşdirilməsi

Tanınmış məbləğləri ofset edilməsi üçün qanuni və hüquqi qüvvəyə malik olan hüquq olduqda və xalis əsasda və ya aktivləri realizə etmək və eyni zamanda öhdəliyi maliyyə aktivləri və öhdəlikləri ofset edildikdə maliyyə vəziyyəti barədə hesabatda xalis məbləğlər göstərilir.

4.5 Müştərilərə verilmiş kredit və avanslar

Müştərilərə verilmiş avans və kreditlərə Bank tərəfindən başladılmış və borc alan nağd pul ödənilərkən uçota alınmış kredit və avanslar daxildir. Borclu öhdəliyini yerinə yetirdikdə, yaxud kreditlər satıldıqda və ya silindikdə, sahibliyin bütün riskləri və üstünlükleri ötürüldükdə bu tanınma ləğv olur. Onlar ilkin olaraq bazar qiyməti üstəgəl birbaşa hesaba aid edilə bilən əməliyyat xərcləri ilə qeydə alınır və effektiv faiz metodundan istifadə edilməklə amortizasiya qiyməti ilə ölçülürler.

Dəyərsizləşmə

Kreditin dəyərsizləşməsinin baş verdiyini göstərən obyekтив dəlilin mövcudiyəti halında, dəyərsizləşmiş kreditlər üzrə zərərlər, dərhal tanınır. Dəyərsizləşmə zərərləri ayrıca kreditlər və ya birgə qiymətləndirilmiş qrup kreditləri üzrə hesablanır. Dəyərsizləşmə zərərləri məcmu golur hesabatında xərc kimi qeyd olunur. Dəyərsizləşmiş kreditin maliyyə vəziyyəti barədə hesabatdakı balans dəyəri dəyərsizləşmə üzrə ehtiyatlardan istifadə edilməklə azaldılır. Gələcək hadisələrdən gözlənilən zərərlər tanınır.

Maliyyə aktivləri ilkin tanınmadan sonra baş vermiş, etibarlı şəkildə hesablanan bilən maliyyə aktivləri və ya maliyyə aktivləri qrupunun hesablanmış gələcək nağd pul axınına, məbləğ və vaxtına təsir edən bir və ya daha artıq hadisə nəticəsində dəyərsizləşdiyini göstərən dəlil varsa, dəyərsizləşmə üzrə zərərlər dərhal tanınır. Əgər Bank əhəmiyyətliliyindən asılı olmayaraq, ayrıca qiymətləndirilmiş bir maliyyə aktivinin dəyərsizləşdiyini göstərən obyekтив bir dəlilin olmadığını müəyyən edərsə, həmin aktivin oxşar kredit riski xüsusiyətlərinə malik maliyyə aktivləri qrupuna daxil edir və qrup aktivlərini dəyərsizləşdirmə üzrə qiymətləndirir.

ARMB-nın iqtisadi normativləri ilə yanaşı, Bankın maliyyə aktivinin dəyərsizləşdiyini müəyyən edərkən nəzərə aldığı əsas amillər onun vaxtında ödənmə statusu və müvafiq olduqda, əlaqədar girovun realizə edilə bilməsidir. Dəyərsizləşmənin baş tutduğuna dair obyekтив dəlilin olduğunu müəyyən etmək üçün aşağıdakı əsas meyarlar da həmçinin istifadə edilir:

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmali (davamı)

4.5 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

Dəyərsizləşmə (davamı)

- Müştərinin biznes modelinin həyat qabiliyyəti və onun maliyyə çətinliklərindən adlayaraq uğurla ticarət etmək, borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd pul axını yaratmaq potensialı;
- Qiymətli kağızların (və digər kredit kompensasiyalarının) realizasiya qiyməti və sahibliyin uğurla qaytarıla bilmək ehtimalı;
- Borc məbləğinin bərpasına cəlb edilmiş hər hansı xərcin saxlanması ehtimalı;
- Borclu haqqında banka məlum olan maliyyə məlumatına görə, borclu əsaslı maliyyə çətinliklərindən əziyyət çekir;
- Borclu müflislik və ya maliyyə baxımından yenidən təşkilatlanma haqqında düşünür;
- Borcluya təsir edən beynəlxalq və ya yerli iqtisadi şərtlər nəticəsində, ödəmə statusunda mənfi dəyişiklik yaranıb.

Kredit və avansların silinməsi

Əsas məbləğin ödənməsi üçün real perspektiv olmadıqda, kredit (və onunla əlaqədar dəyərsizləşdirmə zərəri ehtiyatı) tam və ya qismən silinir. Təmin edilmiş kredit isə qiymətli kağızın satışından gəlir əldə olunduqda silinir.

Dəyərsizləşmə zərərinin bərpası

Əgər dəyərsizləşmə zərəri növbəti dövrdə azalırsa və bu azalma dəyərsizləşmə tanındıqdan sonra baş vermiş bir hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilirsə, kredit dəyərsizləşməsi üzrə ehtiyat hesabı müvafiq olaraq azaldılmaqla, artım geri götürülür və bu məcmu gəlir hesabatında tanınır.

4.6 Nağd pul və nağd pul ekvivalentləri

Nağd pul və nağd pul ekvivalentləri məlum nağd pul məbləğlərinə asanlıqla çevrilə bilən və əhəmiyyətsiz qiymət dəyişikliyi riskinə malik amillərdir. Nağd pul və nağd pul ekvivalentlərinə Mərkəzi Bankdakı nağd pul vəsaiti və vəsait qalığı digər banklardakı müəyyən edilmiş müddəti üç ay və daha az olan balanslar daxildir. Nağd pul və nağd pul ekvivalentləri maliyyə vəziyyəti barədə hesabatda bu balansların cari bazar qiyməti ilə uçota alınır.

4.7 Digər aktivlər

Digər aktivlər bazar qiymətinin ilkin tanınması ilə və müvafiq olaraq effektiv faiz metodundan istifadə edilməklə, amortizasiya edilmiş qiymətlə ölçülürlər.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.8 Dəyərsizləşmənin yoxlanması

Maliyyə aktivləri

Mənfeət və zərər vasitəsilə cari bazar qiyməti ilə ölçülənlər istisna olmaqla, bütün maliyyə aktivləri, heç olmasa, hər hesabat dövründə dəyərsizləşmə yoxlamasından keçirlər. Maliyyə aktivləri maliyyə aktivləri və ya maliyyə aktivləri qrupunun dəyərsizləşdiyinə dair obyektiv dəlil mövcud olduqda dəyərsizləşirler.

Banka ödənilməli olan məbləğlər üzrə borclunun əhəmiyyətli maliyyə çətinlikləri, müflis olmaq ehtimalı və ödəmələrin kəsilməsi dəyərsizləşmə göstəricisi kimi nəzərə alınır.

Dəyərsizləşmə üzrə məsrəflər mənfeət və zərər kimi tanınır.

Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin bərpa edilə bilən məbləğindəki artım dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bildikdə bərpa edilir.

Maliyyə aktivləri, ehtiyyat aktivlər ehtiyyat hesabında istifadə ilə dəyərsizləşmişsə, zərərin məbləği məcmu gəlir hesablarında “inzipati və ümumi xərclər” başlığı altında tanınır. Bu cür aktivlər silindikdə, silinmə müvafiq ehtiyyat hesabına münasibətdə yerinə yetirilir. Daha əvvəl silinmiş məbləğlərin sonrakı bərpası əməliyyat xərci kimi qeydə alınır.

Qeyri-Maliyyə aktivləri

Dəyərsizləşmənin qiymətləndirilməsi məqsədilə aktivlər çoxsaylı müstəqil nağd daxil olmaların olduğu ən aşağı səviyyələrdə qruplaşdırılırlar (pul vəsaiti yaranan aktivlər). Nəticədə bəzi aktivlər dəyərsizləşmə nöqtəyi-nəzərindən bəziləri isə pul vəsaitinin cəlb edilməsi aktivləri kimi yoxlanırlar.

Hadisələr və ya şəraitdə baş verən dəyişikliklər balans dəyərinin bərpa edilməmək ehtimalına işarə etdikdə, ayrıca aktivlərin və ya pul vəsaiti cəlb edən aktivlərin dəyərsizləşməyə münasibətdə yoxlaması aparılır.

Aktivin və ya nağd pul axınını cəlb edən aktivin balans dəyəri, satış və istifadə üzrə bazar qiymətindən yüksək olan əvəzi ödənən məbləği ötdüyü halda dəyərsizləşmə zərəri tanınır. İstifadə qiymətini müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul axını yaranan aktiv üçün gözlənilən pul axınını və bu pul axınlarının cari dəyərini hesablamaq üçün müvafiq faiz dərəcəsini müəyyən edir.

Daha əvvəl tanınmış dəyərsizləşmə göstəriciləri artıq mövcud olmaya biləcəyindən bütün aktivlər sonradan təkrar qiymətləndirilir. Əgər pul axını yaranan aktivin əvəzi ödənən məbləği balans dəyərini ötürsə, dəyərsizləşmə xərcləri bərpa edilir.

4.9 Banklara, maliyyə təşkilatlarına və müştərilərə ödəniləcək vəsaitlər

İllkin olaraq bu vəsaitlər bazar qiyməti ilə əməliyyat xərcləri nəzərə alınmaqla tanınır. Kreditlər və depozitlər daha sonra amortizasiya edilmiş qiymətlə bəyan edilir, gəlirlər (xalis əməliyyat xərci) və öhdəliyin bağlanması qiyməti arasındaki hər hansı fərq effektiv faiz metodundan istifadə olunmaqla, kredit və depozit dövrü üzrə məcmu gəlir hesabatında tanınır.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mütəmadiat uşotunun əsas prinsiplərinin icmalı (davamı)

4.10 Digər öhdəliklər

Digər öhdəliklər ilkin olaraq bazar qiyməti ilə daha sonra isə effektiv faiz metodu istifadə olunmaqla amortizasiya olunmuş qiymətlər ölçülürlər.

4.11 Müsadirə edilmiş girovlar

Müsadirə edilmiş girovlar Bank tərəfindən vaxtı keçmiş borclar üzrə əldə edilmiş qeyri-maliyyə aktivlərini təmsil edir. Bu aktivlər ilkin olaraq əvvəlki qalıq dəyərində və ya ədalətli dəyərdən satış üçün çəkilən xərclər çıxılmaqla tanınır və digər aktivlərə daxil edilir. Sonra bu aktivlər aktivlərin bu kateqoriyadan olan uçot siyasetinə uyğun olaraq ölçülür və uçota alınır.

4.12 Mülkiyyət və avadanlıq

Mülkiyyət və avadanlıqlar ilkin olaraq aktivlərin istifadə yerinə gətirməsi və Bankın rəhbərliyi tərəfindən müəyyən edilmiş məqsədə istifadə edilməsi üçün işlək vəziyyətə salınmasına çəkilən xərclər daxil olmaqla çəkilmiş xərclərlə tanınır.

Bu aktivlər sonradan Mülkiyyət və avadanlıq satınalma qiyməti ilə, müvafiq olduqda sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri ilə uçota alınır.

İş və xidmətlərin istehsalı, inzibati məqsədlər üçün istifadə edilən bina maliyyə vəziyyəti haqqında hesabatda yenidənqiymətləndirilmiş dəyərlə, sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri nəzərə alınmaqla göstərilir, hansı ki, bu yenidən qiymətləndirmə tarixinə ədalətli dəyər hesab edilir. Yenidənqiymətləndirmə kifayət qədər dövrü olaraq aparılır ki, naticədə binanın xərc metodu ilə uçota alınan qalıq dəyəri hesabat tarixinə ədalətli dəyərindən əhəmiyyətli fərqlənmir.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən artım digər məcmu gəlirlərin kreditində və "yenidənqiymətləndirmədən artım" kimi kapitalda açıqlanır. Artım o zaman mənfəət və ya zərər hesabında tanınır ki, bu artım həmin aktivə görə əvvəller mənfəət və ya zərər hesabında tanınan zərəri bağlamağa yönəldilsin və qalan fərq isə digər məcmu gəlirlərdə tanınır.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən azalma cari ilin mənfəət və ya zərər hesabında tanınır. Bu azalma birbaşa kapitalda yenidənqiymətləndirmədən artımın azalmasına aid edilir və yaranan fərq mənfəət və ya zərərdə tanınır.

Köhnəlmə azalan balans metodu ilə mülkiyyət və avadanlığın təqribi qalıq dəyərinin qeyd edilməsi məqsədilə tanınır. Bir qayda olaraq, tətbiq edilən dövrlər aşağıdakı kimidir:

• Binalar	1 %
• Mebel və avadanlıq	25 %
• Kompüterlər	25 %
• Avtomobillər	25 %
• Digər aktivlər	20 %

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.12 Mülkiyyət və avadanlıq (davamı)

Qalıq dəyəri və faydalı istifadə dövrünün hesablamaları, aktivin təkrar hesablanmasından asılı olmayaraq, zəruri olduqca yenilənir.

Mülkiyyət və avadanlığın satışından yaranan gəlir və ya zərər satın alma gəlirləri ilə aktivlərin balans dəyəri arasındaki fərq kimi müəyyən olunur və “digər gəlirlər” başlığı altında verilir və ya zərər kimi tanınır.

4.13 Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlərə əməliyyatlarda istifadə olunan program təminatı daxildir. Onlar kapitallaşdırılmış xərclər azalan balans metodu ilə hesablanmış faydalı istifadə dövrləri üzrə amortizasiya edildikdə hesabata salınırlar, çünki bu aktivlər limitli hesab edilirlər. Qalıq dəyərləri və faydalı istifadə müddətləri hər hesabat dövründə təkrar nəzərdən keçirilir. Bundan əlavə, onlar 4.8-ci qeyddə təsvir edilən qaydaya uyğun olaraq, dəyərsizləşmə yoxlamasından keçirlər. Program təminatının faydalı istismar müddəti 10 ildir.

Program təminatının saxlanması ilə əlaqədar xərclər, başqa sözlə “petç”lərin və digər kiçik yenilənmələrin, eləcə də qurulma məsrəfləri xərclərə yazılır.

Mülkiyyət və avadanlığın satışından yaranan gəlir və ya zərər gəlirlə aktivlərin balans dəyəri arasındaki fərq kimi müəyyən olunur və “digər gəlirlər” başlığı altında gəlir və ya zərər kimi tanınır.

4.14 İcarəyə götürülmüş mülkiyyət

Əməliyyat lizinqi – icarəyə götürən

Icarəçinin sahibkarlıqla əlaqədar risk və üstünlüklerin əhəmiyyətli bir hissəsini boynuna götürdüyü lizinq əməliyyat lizinq kimi təsnif edilir. Əməliyyat lizinqi üzrə ödənişlər icarə müddəti ərzində bərabər məbləğ ayırmaları əsasında amortizasiya metodu ilə xərc kimi tanınır. Əlaqədar məsrəflər xərclərə aid edilir.

4.15 Kapital və ehtiyatlar

Nağd vəsait və digər maliyyə aktivlərinin köçürülməsi üçün heç bir müqavilə öhdəliyi olmadıqda, səhmlər kapital kimi təsnif edilir. Birbaşa kapital alətlərinin buraxılmasına aid edilə bilən əlavə xərclər kapitalda vergilər ödəndikdən sonrakı mənfəət kimi göstərilir.

Bölüşdürülməmiş mənfəətə bütün cari və əvvəlki dövrə aid bölüşdürülməmiş mənfəət daxildir.

Səhmdarılarla bütün əməliyyatlar kapital daxilində ayrıca uçota alınır.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icməli (davamı)

4.16 Ehtiyyatlar, şərti öhdəliklər və şərti aktivlər

Cari öhdəliklər keçmiş bir hadisə nəticəsində, Bankdan iqtisadi resursların axmasına səbəb ola biləcəyi təqdirdə və əger məbləğlər etibarlı şəkildə hesablanan bilirsə, ayrılmış məbləğ müəyyən edilir. Bu resurs axınının vaxtı və məbləği isə qeyri-müəyyən qala bilər. Cari öhdəlik keçmişdə baş vermiş bir hadisənin nəticəsi olan hüquqi və ya konstruktiv öhdəlikdən irəli gəlir.

Öhdəliklərin yerinə yetirilməsi üçün dərin və rasional inam olduqda, zəmanət iddiası və digər balansdan kənar öhdəliklər üçün ayrılmış məbləğ müəyyən edilir. Gözənlənilən ödəmələr debet müştəri hesabı ilə tanınır. Əsas fəaliyyətlər üzrə gələcək zərərlər üçün ehtiyyat tanınır.

Pulun müvəqqəti dəyəri əhəmiyyətli olduqda, ehtiyyatlar öz cari qiymətlərinə diskontlaşdırılır.

Bütün ehtiyyatlar hər hesabat dövründə təkrar nəzərdən keçirilir və həmin dövr üçün ən yaxşı qiymətləndirməyə uyğunlaşdırılır.

Cari öhdəliklərin nəticəsi kimi iqtisadi resursların mümkün çıxış axını demək olar, qeyri-mümkün və ya uzaq ehtimal hesab olunduqda, biznes birləşməsi zamanı ehtimal edilməmiş heç bir öhdəlik tanınır.

4.17 Əməkdaşların imtiyazları

Qısa müddətli imtiyazlar

Bank bütün daimi əməkdaşlarına ödənişli məzuniyyət verir. Ödənişli məzuniyyətlər üzrə gözənlənilən məsrəflər əməkdaş müəyyən edilmiş bu məbləğin artmasına gətirib çıxaran xidmətlər göstərdikdə və ya məzuniyyət günləri üst-üstə toplanmadıqda xərc kimi tanınır. Bu cür məzuniyyətlərin qalığı maliyyə hesabatında heç bir öhdəlik qeydə alınmadığı halda maliyyə ilinin sonunda əməkdaşlara ödənir.

Müəyyən edilmiş təqaüd planı

Bank dövlət tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, təsis edilmiş Sosial Təminat Fondunda ödənişlər edir. Bu ödənişlər Bank və müvafiq əməkdaş tərəfindən ümumi əməkhaqqının 22 % və 3 % məbləğində ayrıılır. Təqaüd zamanı bütün təqaüd imtiyazı ödənişləri Dövlət Pensiya Fondu tərəfindən həyata keçirilir.

4.18 Gəlirin tanınması

Faiz gəliri və xərci

Bütün faizli maliyyə alətləri üçün faiz gəlir və xərcləri effektiv faiz metodundan istifadə edilməklə, məcmu gəlir hesabatında “faiz gəliri” və “faiz xərci” başlıqları altında tanınır.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmali (davamı)

4.18 Gəlirin tanınması (davamı)

Faiz gəliri və xərci (davamı)

Effektiv faiz metodu maliyyə aktivinin və ya maliyyə öhdəliyinin amortizasiya dəyərinin hesablanması və müvafiq dövr üzrə faiz gəlirinin və faiz xərclərinin bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək nağd pul ödənişlərini və ya daxil olan vəsaitləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans dəyərinə dəqiq diskontlaşdırın dərəcədir. Effektiv faiz dərəcəsi hesablanan zaman Bank, maliyyə alətinin bütün müqavilə şərtlərini nəzərə alınmaqla, nağd pul vəsaiti axınını hesablayır, lakin kreditlər üzrə gələcək zərərlər nəzərə alınmır. Səmərəsiz kreditlər üzrə faiz gəliri ARMB-nin iqtisadi normativlərinə uyğun olaraq mədaxil əsasında tanınır.

Haqq və komissiya gəliri

Haqq və komissiya gəlirləri bir qayda olaraq, xidmət təmin edildikdə, kumulyativ metodla tanınır.

4.19 Vergiqoyma

Mənfəət vergisi üzrə xərclər cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət mənfəətə və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri ehtiva etmir. Bankın cari vergi xərcləri hesabat dövründə qüvvəyə minən və ya balans hesabatı tarixində qüvvəyə minən vergi dərəcələrindən istifadə edilməklə hesablanır.

Təxirə salınmış

Təxirə salınmış vergilər – maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə cəlb olunan mənfəətin hesablanmasında istifadə olunan müvafiq vergi bazaları arasında yaranan fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir, bu vergilər balans hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində tanınır. Əgər müvəqqəti fərq vergiyə cəlb olunan mənfəətə və maliyyə mənfəətinə təsir etməyən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından yaranarsa, bu cür öhdəliklər və aktivlər tanınır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilməyən həcmdə azaldılır.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.19 Vergiqoyma (davamı)

Təxirə salınmış (davamı)

Təxirə salınmış vergi öhdəliklər üzrə hesablaşmanın aparıldığı və ya aktivlərin realizə olunduğu dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilir və ya hesabatın kredit balansına yazılır, lakin təxirə salınmış verginin birbaşa kapitala və hesabatın kredit balansına yazılılığı hallar istisna təşkil edir, çünki bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.

Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri aşağıdakı hallarda maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir:

- Bank cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə əvəzləmək hüququna malik olduqda;
- Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri vergi orqanı tərəfindən eyni təşkilatdan tutulan mənfəət vergisinə aid olduqda.

Azərbaycan Respublikasında Bankın fəaliyyətinə şamil ediləcək müxtəlif başqa vergi növləri də mövcuddur. Bu vergilər mənfəət və zərər haqqında hesabata əməliyyat xərclərinin komponentləri kimi daxil edilir.

4.20 Mühasibat uçotu prinsiplərinin tətbiq edilməsində mühüm rəhbərlik mühakiməsi

Maliyyə hesabatlarına ciddi təsiri olan əsas mühasibat uçotu prinsiplərinin tətbiq edilməsində əhəmiyyətli rəhbərlik mühakimələri aşağıdakılardır. Vacib hesablamalardakı qeyri-müəyyənlik 4.21-ci bənddə təsvir edilir.

Son ödəmə tarixinədək saxlanan investisiya

Rəhbərlik birjada kotirovka olunmayan, son ödəmə tarixinədək saxlanan investisiya kimi təsnif edilən istiqrazları ödəmə müddətinə qədər saxlamaq arzusunu və bu iqtidarda olduğunu təsdiq edir. Bu Bankın cari likvidlik və kapitalın saxlanması tələblərinə və planlarına əsaslanır.

4.21 Hesablamanın qeyri-müəyyənliyi

Maliyyə hesabatı hazırlanarkən, rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçüləməsi ilə əlaqədar bir sıra mühakimələri, hesablama və fərziyyələri öz üzərinə götürür.

Faktiki nəticələr rəhbərliyin mühakimə hesablama və fərziyyələrindən fərqli ola bilər və nadir halda hesablanmış nəticələrə bərabər olur.

Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçüləməsi üzərində ciddi təsiri olan mühakimə, hesablama və fərziyyələr barədə məlumat aşağıda verilir.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmali (davamı)

4.21 Hesablamanın qeyri-müəyyənliyi (davamı)

Müştərilərə verilən kreditlər və avansların dəyərsizləşməsi üçün ayrılmış ehtiyat

Müştərilərə verilən avans və kreditlər amortizasiya edilmiş qiymətlə ölçülür. Dəyərsizləşmə zərərləri üçün ehtiyatların hesablanmasına mühüm mühakimələrin yürütüldülməsi daxildir. Rəhbərliyin bankın kredit portfoliosunda meydana gələn zərərləri kifayət qədər sile biləcəyini güman etdiyi səviyyədə saxlamaq məqsədilə, Bank dəyərsizləşmə zərərlərini hesablayır. Səmərəsiz kreditlər üzrə ehtiyatların hesablanması aktivin silinməsi və belə silinmə halında zərər ehtimalı əsasında aparılır. Bu qiymətləndirmələr tarixi təcrübəyə əsaslanan statistika texnikasından istifadə edilməklə aparılır. Bu təsbit olunanlar rəhbərliyin mühakiməsi və ARMB-nin iqtisadi normativlərinin tətbiqi ilə tamamlanır.

Maliyyə alətlərinin ədalətli dəyəri

Asan satılan qiymətli kağız bazarında kotirovka mümkün olmadıqda, rəhbərlik maliyyə alətlərinin ədalətli qiymətini ölçmək üçün qiymətləndirmə texnikasından istifadə edir. Qiymətləndirmə texnikasını tətbiq etməklə rəhbərlik bazar axınlardan maksimum istifadə etmiş olur və mümkün qədər bazar subyektlərinin alətləri qiymətləndirərkən istifadə edəcəyi müşahidə edilə bilən verilənlərə uyğun hesablama və fərziyyələrdən yararlanır. Müvafiq verilənlər müşahidə edilə bilən olmadıqda, rəhbərlik bazar subyektlərinin ehtimal olunan fərziyyələri ilə bağlı ən yaxşı hesablamalarından istifadə edir. Bu hesablamalar hesabat dövründə kommersiya əməliyyatlarından əldə edilmiş faktiki qiymətdən fərqlənə bilər. Maliyyə alətlərinin ədalətli qiyməti 30.1-ci bənddə təsvir edilir.

Əmlak və avadanlıq və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Dəyərsizləşmə üzrə zərər aktivin və ya nağd vəsait yaradan vahidin balans dəyəri onun bərpa ediləbilən dəyərindən artıq olqudqə tanınır. Bərpa ediləbilən məbləği müəyyənləşdirmək üçün rəhbərlik bütün nağd vəsait yaradan vahidlərin gözlənilən gələcək pul vəsaiti axınlarını hesablayır və həmin pul vəsaitlərinin hərəkətinin cari dəyərini hesablamaq üçün uyğun faiz dərəcəsi müəyyən edir. Gələcək pul vəsaitləri axınını hesablayan zaman rəhbərlik gələcək əməliyyat nəticələri barədə fərziyyələr irəli sürür. Bu fərziyyələr gələcək hadisə və şəraitlərə aiddir. Faktiki nəticə müxtəliş ola bilər və növbəti maliyyə ili ərzində Bankın aktivlərində əhəmiyyətli düzəlişlər edilməsinə səbəb ola bilər.

Əksər hallarda müvafiq diskont dərəcəsinin müəyyənləşdirilməsinə bazar risklərinə xüsusi risk faktoru olan aktivlərə uyğun düzəlişlərin və qiymətləndirilməsi daxildir.

Amortizasiya edilə bilən aktivlərin istifadə müddəti

Rəhbərlik hər hesabat dövründə Bank aktivlərinin gözlənilən istifadəsindən çıxış etməklə, mülkiyyət, avadanlıq, investisiya mülkiyyəti və qeyri-maddi aktivlərin daxil olduğu amortizasiya edilə bilən aktivlərin istifadə müddətini təkrar nəzərdən keçirir. Texniki aşınma, xüsusilə program təminatı və IT avadanlıqları ilə əlaqədar olaraq faktiki nəticələr fərqli ola bilər.

Müstəqil qiymətləndirici hesabat dövründən fərqli bir tarixdə bazar qiymətini müəyyən etdikdə, rəhbərlik son əməliyyatların, qonşu və bitişik ərazilərin cari bazar qiymətinə əsaslanmaqla, mülkiyyətinin ədalətli qiymətini hesablayır.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

5 Pul vəsaiti və Mərkəzi bankda qalıq vəsaitlər

	2014 AZN	2013 AZN
Kassada nağd pul vəsaitləri	6,654,272	5,807,832
Mərkəzi bankda yerləşdirilmiş vəsaitlər, məcburi minimal ehtiyat fondu çıxılmaqla	3,858,062	4,672,996
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentləri daxil olmaqla (qeyd 6)	10,512,334	10,480,828
Mərkəzi bankda məcburi minimal ehtiyat fondu	1,818,556	2,237,010
	12,330,890	12,717,838

Məcburi minimal ehtiyat fondundan bankın gündəlik əməliyyatlarında istifadə edilmir. Kassada nağd pul qalığı, mərkəzi bankda vəsaitlər və məcburi minimal ehtiyat depozitləri faizsizdir. Hesabat tarixinə xarici valyutada nağd pul qalığı 781,984 AZN (2013: 1,160,751AZN).

6 Nağd pul və nağd pul ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün nağd pul və nağd pul ekvivalentlərinə aşağıdakı komponentlər daxildir:

	2014 AZN	2013 AZN
Nağd və Mərkəzi Bankdakı pul vəsaitləri (qeyd 5)	10,512,334	10,480,828
Digər banklardakı pul vəsaitləri (qeyd 7)	7,615,792	7,335,688
Digər aktivlər (qeyd 12)	-	784,500
	18,128,126	18,601,016

7 Digər banklardakı pul vəsaitləri

	2014 AZN	2013 AZN
Müxbir hesablar (qeyd 7.1)	7,615,792	7,335,688
Nağd və nağd pul ekvivalentləri daxil olmaqla (qeyd 6)	7,615,792	7,335,688
Digər banklarda yerləşdirilmiş depozitlər	4,216,250	4,396,541
	11,832,042	11,732,229
Dəyərsizləşmə zərərləri üzrə qanunla müəyyənləşdirilmiş ehtiyat	(1,895,177)	-
	9,936,865	11,732,229

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

7 Digər banklardakı pul vəsaitləri (davamı)

7.1 Müxbir hesablar

Bank digər rezident və qeyri-rezident banklarla hesablaşma məqsədilə aşağıdakı müxbir hesabları saxlayır:

	2014	2013
	AZN	AZN
Rezident banklarda qalıqlar*	534,271	2,430,906
Qeyri-rezident banklarda qalıqlar	<u>7,081,521</u>	4,904,782
	<u>7,615,792</u>	<u>7,335,688</u>

*Bu məbləğ 7,844 AZN bloklaşdırılmış müxbir hesabı özünə daxil edir. (2013: 7,850 AZN)

Müxbir hesablar təminatsız olmaqla, il üzrə 0.1% - 7% arasında dəyişən faiz gəlirinə malikdirlər (2013: illik 0.1%-7%).

7.2 Digər banklara yerləşdirilmiş depozitlər

Rezident banklara yerləşdirilmiş qısa müddətli səciyyə daşıyan, təminatsız və illik 0-9% arasında faiz gəlirinə malik depozitlərdir (2013: illik 3%-dən 11%-ə kimi).

8 Müştərilərə verilmiş kredit və avanslar

	2014	2013
	AZN	AZN
Kredit və avanslar	178,782,184	147,980,540
Yığılmış faiz gəliri	<u>4,444,564</u>	2,368,046
	<u>183,226,748</u>	<u>150,348,586</u>
Çıxılsın: ehtimal olunan zərərlər üçün qanunla nəzərdə tutulmuş ehtiyat (qeyd 8.1)	(9,484,577)	(5,442,364)
	<u>173,742,171</u>	<u>144,906,222</u>

Müştərilərə verilən kredit və avanslar illik 4% - 30 % arasında faiz gəlirinə malikdir (2013: illik 4% - 30 %) və bu kreditlər üzrə girov kredit riski haqqında 29.2 -ci bənddə açıqlanır.

31 Dekabr 2014-cü il tarixə bank 3 müştəriyə (2013: 3 müştəriyə) 141.26 milyon AZN (2013: 111.76 milyon AZN) kredit vermişdir, bu kreditlər fərdi olaraq bankın məcmu kapitalının 5% ötmüşdür.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

8 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

Müştərilərə verilən kredit və avansların sənaye üzrə təhlili

	2014 AZN	2013 AZN
Fərdi şəxslər	17,221,003	28,754,143
Ticarət və xidmət sektoru	14,954,178	3,963,506
Naqliyyat	<u>146,607,003</u>	<u>115,262,891</u>
	178,782,184	147,980,540

Müştərilərə verilən kredit və avansların valyuta təhlili

	2014 AZN	2013 AZN
AZN	112,261,461	118,772,882
USD	66,061,365	28,595,729
EUR	<u>459,358</u>	<u>611,929</u>
	178,782,184	147,980,540

8.1 Ehtimal edilən zərər üçün ayrılmış ehtiyyat

	2014 AZN	2013 AZN
Yanvarın 1-nə olan qalıq	5,442,364	2,842,806
İl üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyyat	<u>4,791,360</u>	<u>4,968,484</u>
Aktivlərin hesabdan silinməsi	<u>(216,870)</u>	<u>(1,982,584)</u>
Bərpa olunmuş məbləğlər	<u>(532,277)</u>	<u>(386,342)</u>
Dekabr ayının 31-nə olan qalıq	9,484,577	5,442,364

Təsnif edilmiş kredit və avanslar, ehtimal edilən zərərlər

	2014		2013	
	Kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılılmış ehtiyyat*	Kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılılmış ehtiyyat
	AZN	AZN	AZN	AZN
Xüsusi ehtiyyat:				
- Qeyri-kafi	776,952	639,212	20,668	6,201
- Riskli	2,914,720	1,923,853	2,045,219	1,227,131
- Geri qaytarılmayan	<u>800,870</u>	<u>1,335,885</u>	<u>175,178</u>	<u>175,178</u>
	4,492,542	3,898,950	2,241,065	1,408,510
Ümumi ehtiyat	174,289,642	5,585,627	145,739,475	4,033,854
	178,782,184	9,484,577	147,980,540	5,442,364

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

8 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

8.1 Ehtimal edilən zərər üçün ayrılmış ehtiyat (davamı)

Təsnif edilmiş kredit və avanslar, ehtimal edilən zərərlər (davamı)

Xüsusi kateqoriyalı kreditlərlə əlaqədar il ərzində toplanmış faiz gəlirinin məbləği 532,092 AZN bərabər olmuşdur (2013: 190,086 AZN).

*Dəyərsizləşmə üzrə ehtiyata hesablanmış faiz üzrə xüsusi və ümumi dəyərsizləşmə ehtiyatı daxildir.

9 Son ödəmə tarixinədək saxlanan investisiya

	2014 AZN	2013 AZN
Borc kağızları - amortizasiyaya uğramış dəyər		
- Birjada kotirovka olunmayan istiqrazlar	22,200,000	22,200,000
Ehtimal olunan zərərlər üçün qanunla nəzərdə tutulmuş ehtiyat	<u>(224,645)</u>	<u>(444,000)</u>
	21,975,355	21,756,000

Satılmaq üçün nəzərdə tutulmuş investisiya Bankın Səhmdarı (25.1-ci qeyd) tərəfindən buraxılmış hər biri 10,000 AZN (2013: AZN 10,000) dəyərində olan, sabit qaydada illik 10 – 15 % faiz (2013: 10 – 15%) gəlirinə malik 2,220 (2013: 2,220) istiqrazdan ibarətdir. Bütün istiqrazların və mənfəət aylıq əsasda hesablanmasıdır.

Borc qiymətli kağızlarının hərəkəti ümumi məbləğlə aşağıda göstərilir:

	2014 AZN	2013 AZN
1 Yanvar tarixə qalıq	22,200,000	20,870,000
Satin almalar	-	3,000,000
Vaxtı keçmiş	-	<u>(1,670,000)</u>
31 Dekabr tarixə qalıq	22,200,000	22,200,000

20 milyon AZN dəyərində buraxılmış istiqrazlar hesabat tarixindən 12 ay ərzində müddəttlidir (2013: 22.2 milyon).

Dəyərsizləşmə zərərləri üzrə qanunla müəyyənləşdirilmiş ehtiyat üzrə hərəkət aşağıdakı kimidir:

	2014 AZN	2013 AZN
1 Yanvar tarixə qalıq	444,000	417,400
(Bərpa edilmiş) il üzrə xərc	<u>(219,355)</u>	<u>26,600</u>
31 Dekabr tarixə qalıq	224,645	444,000

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

10 Mülkiyyət və avadanlıq

2014	Binalar	Mebel və avadanlıq	Kompü- terlər	Avtomobi llər	Digər aktivlər	Ümumi
	AZN	AZN	AZN	AZN	AZN	AZN
Ümumi balans dəyəri						
2014-cü il yanvarın 1-nə qalıq	3,100,000	1,409,366	353,170	417,405	7,996	5,287,937
Əlavələr	722,543	382,640	146,596	87,170	91,277	1,430,226
Silinmələr	-	(11,337)	(11,150)	(64,005)	(948)	(87,440)
2014-cü il dekabrın 31- nə qalıq	3,822,543	1,780,669	488,616	440,570	98,325	6,630,723
Yığılmış amortizasiya						
2014-cü il yanvarın 1-nə qalıq	61,690	731,452	216,867	290,972	4,399	1,305,380
Amortizasiya xərcləri	69,052	224,369	67,160	33,311	14,186	408,078
Silinmələr	-	(11,337)	(10,620)	(55,790)	(554)	(78,301)
2014-cü il dekabrın 31- nə qalıq	130,742	944,484	273,407	268,493	18,031	1,635,157
2014-cü il 31 dekabr tarixinə qalıq dəyəri	3,691,801	836,185	215,209	172,077	80,294	4,995,566

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

10 Mülkiyyət və avadanlıq (davamı)

2013	Binalar	Mebel və avadanlıq	Kompyut er lər	Avtomobi llər	Digər aktivlər	Ümumi
	AZN	AZN	AZN	AZN	AZN	AZN
Ümumi balans dəyəri						
2013-cü il yanvarın 1-nə olan qalıq	3,100,000	1,010,296	354,191	424,405	8,208	4,897,100
Əlavələr	-	406,065	20,680	-	-	426,745
Silinmələr	-	(6,995)	(21,701)	(7,000)	(212)	(35,908)
2013-cü il dekabrın 31-nə olan qalıq	3,100,000	1,409,366	353,170	417,405	7,996	5,287,937
Yığılmış amortizasiya						
2013-cü il yanvarın 1-nə olan qalıq	31,000	600,351	191,968	255,040	3,502	1,081,861
Amortizasiya xərcləri	30,690	138,096	46,600	42,145	1,109	258,640
Silinmələr	-	(6,995)	(21,701)	(6,213)	(212)	(35,121)
2013-cü il dekabrın 31- nə qalıq	61,690	731,452	216,867	290,972	4,399	1,305,380
2013-cü il 31 dekabr tarixinə qalıq dəyəri	3,038,310	677,914	136,303	126,433	3,597	3,982,557

Rəhbərlik hesab edir ki, 2014-cü il 31 dekabr tarixindən bu yana avadanlıq və mülkiyyətin balans dəyərində dəyərsizləşmə olmayışdır. (2013: Sıfır). Heç bir mülkiyyət və abadanlıq öhdəliklər üçün təminat qismində girov qoyulmayışdır.

Yenidənqiymətləndirmə aparılmasağdı yenidən qiymətləndirilmiş binanın qalıq dəyəri 2,663,145 AZN (2013: 2,690,045 AZN) olacaqdı. 29.1 – ci qeyd mülkiyyətin və avadanlıqların ədalətli dəyərin necə müəyyən edilməsini göstərir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

11 Qeyri-maddi aktivlər

	2014 AZN	2013 AZN
Ümumi balans dəyəri		
Yanvarın 1-nə olan qalıq,	116,873	103,613
Əlavələr	2,359	13,260
Dekabrın 31-nə olan qalıq	<u>119,232</u>	<u>116,873</u>
 Yığılmış amortizasiya		
Yanvarın 1-nə olan qalıq,	47,383	40,439
Amortizasiya xərcləri	7,145	6,944
Dekabrın 31-nə olan qalıq	<u>54,528</u>	<u>47,383</u>
 Dekabrın 31-də balans dəyəri,	<u>64,704</u>	<u>69,490</u>

Rəhbərlik hesab edir ki, 2014-cü il 31 dekabr tarixindən indiyə kimi qeyri-maddi aktivlərin balans dəyərində dəyərsizləşmə olmamışdır (2013: Sıfır). Heç bir qeyri-maddi aktiv öhdəliklər üçün təminat qismində girov qoyulmamışdır.

12. Digər aktivlər

	2014 AZN	2013 AZN
Vergilər Nazirliyi və dövlət müəssisələrinin debitor borcu	1,032,885	131,443
Yığılmış faiz gəliri	264,466	214,976
Müsadirə edilmiş aktivlər*	1,480,319	637,500
Öncədən ödənişlər və digər debitor borcları**	<u>1,007,532</u>	<u>2,899,088</u>
	<u>3,785,202</u>	<u>3,883,007</u>

*Bank il ərzində müştərilərə verilmiş kreditlərə qarşı girovlar ədlə etmişdir. Bu aktivlərə qarşı bankın siyaset onların qısa müddətdə satılmasını təşkil edir.

** Bu məbləğ Sıfır AZN (2013: 784,500 AZN) məbləğində digər banka xarici valyutanın satışı ilə bağlı olan debitor borcu özünə daxil edir. Bu məbləğ pul vəsaitlərinin qalığına daxil edilmişdir (6-cı qeyd).

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

13. Bank və maliyyə təşkilatlarından kredit və depozitlər

	2014 AZN	2013 AZN
Mərkəzi banka ödəniləcək vəsaitlər	20,769,745	35,992,917
Digər banklarda və maliyyə institutlarında depozitlər	47,509,203	18,336,358
Azərbaycan İpoteka fonduna ödəniləcək vəsaitlər	<u>2,260,369</u>	1,384,795
	<u>70,539,317</u>	55,714,070

Azərbaycan Respublikası Mərkəzi Bankından alınmış kreditlər illik 5,25% (2013: illik 5,25%) faiz dərəcəsinə malik, və təminatlıdır. 2,5 milyon AZN 12 ay ərzində, qalıq isə 2016-ci ildə ödənilməlidir.

Digər banklardan və maliyyə institutlarından alınmış kreditlər illik 6 - 11,1% (2013: illik 6 - 9,5%) faiz dərəcəsinə malik və təminatsızdır, on iki - otuz altı ay ərzində qaytarılmalıdır. Cari hesab tələb olunan anda ödənilən olub faiz dərəcəsi sıfırdır.

Azərbaycan İpoteka Fondundan alınmış kreditlər illik 4% (2013: illik 1 - 4%) faiz dərəcəsinə malik və təminatsızdır; və əlli səkkiz kreditin hamısı on iki - otuz altı ay ərzində qaytarılmalıdır (2013: otuz altı kredit).

14 Müştərilərdən alınmış depozitlər

	2014 AZN	2013 AZN
Cari/tələbli hesab	23,112,672	22,670,335
Müddətli depozit	<u>29,932,466</u>	20,749,988
	<u>53,045,138</u>	43,420,323

Müddətli depozitlər

Digər müddətli depozitlər təminatsızdır və illik 4% -12% arasında faiz dərəcəsinə malikdir (2013: illik 4% -13%). Bura 2,545 AZN hesablanmış faiz məbləği daxildir (2013: 599,620 AZN).

Müştərilərdən depozitlərin sənaye üzrə təhlili

	2014 AZN	2013 AZN
Fərdi şəxslər	44,853,663	33,092,410
Ticarət	2,984,664	4,837,837
Kənd təsərrüfatı	31,776	523
İstehsal və enerji	181	180
Tikinti	48,589	463,694
İctimai təşkilatlar	26,467	70,685
Nəqliyyat və kommunikasiya	5,021,255	4,350,941
Digər	75,998	4,433
Müddətli depozitlər üzrə toplanmış faiz xərcləri	<u>2,545</u>	599,620
	<u>53,045,138</u>	43,420,323

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

15 Digər öhdəliklər

	2014 AZN	2013 AZN
Dövlət təşkilatlarına ödənilməli olan	302,994	-
Yığılmış və digər ödənişlər	<u>560,493</u>	131,047
	<u>863,487</u>	131,047

16 Nizamnamə kapitalı

Bankın nizamnamə kapitalı yalnız tam ödənmiş nominal dəyəri 146 AZN olan (2013: AZN 143) adı səhmlərdən ibarətdir. Bütün səhmlər dividend almaq, kapitalın qaytarılması və səhmdarların iclasında bir səs hüququ verir.

	2014 AZN	2013 AZN
Buraxılmış və tam ödənmiş səhmlər:		
- İlin əvvəli	679,230	508,640
- Buraxılmış səhmlər	-	170,590
Dekabrın 31-də buraxılmış və tam ödənmiş səhmlərin ümumi sayı	<u>679,230</u>	679,230
Dekabrın 31-də buraxılışına icazə verilmiş səhmlər	<u>679,230</u>	679,230
Dekabrın 31-də buraxılmış, buraxılışına icazə verilmiş və tam ödənmiş səhmlər (AZN ilə)	<u>99,167,580</u>	97,129,890

İl ərzində nizamnamə kapitalı aşağıdakı kimi artdışdır:

31 dekabr 2014-cü il tarixə Bankın mənfəətindən 2.037 milyon manat (2013: 3.40 milyon) məbləğində bölüşdürülməmiş mənfəət hesabına səhmlərin nominal dəyəri 143 AZN-dən 146 AZN-yə yüksəlmişdir. Səhmlərin nominal dəyərində bu artım rəhbərlik tərəfindən 30 may 2014-cü il tarixində təsdiq edilmişdir. Lakin hüquqi baxımdan formal prosedurlar 5 avqust 2014-cü il tarixdə başa çatdırılmışdır.

17 Xalis faiz gəlirləri

	2014 AZN	2013 AZN
Faiz gəlirləri		
Son ödəmə tarixinədək saxlanılan investisiyalar	2,312,915	2,322,406
Digər banklardakı vəsaitlər üzrə faiz	374,692	375,000
Müştərilərə verilmiş kreditlər üzrə faiz	<u>17,514,203</u>	11,229,349
Zəmanətlər üzrə faiz	<u>74,337</u>	162,624
	<u>20,276,147</u>	14,089,379
Faiz xərcləri		
Banklardan və maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə faiz	4,828,209	1,993,511
Müştərilərdən alınacaq vəsaitlər üzrə faiz	<u>2,565,388</u>	2,297,308
	<u>7,393,597</u>	4,290,819
Xalis faiz gəlirləri	<u>12,882,550</u>	9,798,560

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

18 Dəyərsizləşmə zərərləri üzrə ehtiyat

	2014 AZN	2013 AZN
Müştərilərə verilmiş kredit və avansların dəyərsizləşməsi üzrə ehtiyat	4,791,360	4,968,484
Digər banklarda yerləşdirilmiş depozitlərin dəyərsizləşməsi üzrə ehtiyat	1,895,177	-
	6,686,537	4,968,484

19 Xarici valyuta əməliyyatları üzrə xalis gəlir

	2014 AZN	2013 AZN
Məzənnələr arasında fərq – xalis	(45,384)	(4,258)
Dilinq əməliyyatları üzrə – xalis	2,097,525	2,507,727
Cəmi	2,052,141	2,503,469

20 Haqq və komissiya gəlirləri

	2014 AZN	2013 AZN
Pul vəsaitləri ilə əməliyyatlar	601,960	584,221
Hesablaşmalar	1,443,591	1,328,332
Plastik kartlarla əməliyyatlar	1,193,126	716,487
Zəmanətə görə komissiya	5,322	4,663
Digər	154,560	134,597
Cəmi	3,398,559	2,768,300

21 Haqq və komissiya xərcləri

	2014 AZN	2013 AZN
Pul vəsaitləri ilə əməliyyatlar	13,965	7,500
Hesablaşmalar	212,075	191,120
Plastik kartlarla əməliyyatlar	508,650	359,741
Qaranatiya üzrə komissiya	28,794	21,478
Digər	14,922	28,433
Cəmi	778,406	608,272

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

22 Köhnəlmə və amortizasiya xərcləri

	2014 AZN	2013 AZN
Mülkiyyətin və avadanlığın köhnəlməsi (qeyd 10)	408,078	258,640
Qeyri-maddi aktivlərin amortizasiyası (qeyd 11)	7,145	6,944
Cəmi	415,223	265,584

23 İnzibati və ümumi xərclər

	2014 AZN	2013 AZN
Əmək haqqı və müavinətlər *	2,520,013	2,301,136
Reklam və marketing	2,091,615	1,305,874
İcarə	1,595,903	1,696,715
Təhlükəsizlik	301,578	204,133
Təmir və istismar	189,584	106,160
Ofis ləvazimatları	142,331	63,931
Rabitə	123,719	129,343
Sığorta	88,012	95,207
Hüquqi və peşəkar xidmət haqqları	73,848	79,706
Gəlir vergisindən başqa vergilər	73,379	59,433
Səyahət və əyləncə	44,068	65,300
Kommunal xidmətlər	26,907	13,129
Təlim	14,651	17,425
Üzvlük haqqı	6,000	6,000
Digər	233,892	397,718
Cəmi	7,525,500	6,541,210

* Əmək haqqı və müavinətlərə Dövlət Sosial Müdafiə Fonduna 449,725 AZN (2013: AZN 413,647). ödənilən məcburi sığorta haqları daxildir.

24 Vergilər

Azərbaycanın kommersiya və vergi qanunvericiliyi xüsusiilə müxtəlif təfsirlərə və düzəlişlərə səbəb ola bilərlər. Əlavə olaraq, rəhbərliyin vergi qanunvericiliyinin təfsiri vergi oqrənlərinin təfsirindən fərqli ola bilər, əməliyyata vergi orqanları fərqli yanaşa bilər və nəticədə bankdan əlavə verginin, cərimə və faizin ödənilməsi tələb edilə bilər. Rəhbərlik hesab edir ki, Bank vergi qanunvericiliyinə əsaslı şəkildə riayət edir.

	2014 AZN	2013 AZN
Cari vergi (qeyd 24.1)	652,869	466,500
Təxirə salılmış vergi (note 24.2)	21,568	102,260
Cəmi	674,437	568,760

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

24 Vergilər (davamı)

24.1 Cari vergi

Vergi xərcləri və mühasibat mənşəti arasında əlaqələr

	2014 AZN	2013 AZN
Vergidən əvvəlki mühasibat mənşəti	3,253,777	2,665,264
20% dərəcə ilə hesablanmış vergi (2013: 20%):		
- Mühəsibat mənşəti	650,755	533,053
- Vergi məqsədləri üçün qəbul edilmiş mənşət/(çıxılmayan xərclər) üzrə	2,114	(66,553)
İl üzrə gəlir vergisi xərcləri	652,869	466,500

24.2 Təxirə salınmış vergi

BMHS və Azərbaycan respublikasının müəyyən edilmiş vergi üçotu qaydaları müəyyən aktiv və öhdəliklərin mühasibat ucotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındaki fərqləri yaradır. Təxirə salınmış mənşət vergisi aktivləri və öhdəlikləri aktivlər və öhdəliklər ləğv edildikdə tətbiq edilən gözlənilən faiz dərəcəsi, 20 % ilə ölçülür. Təxirə salınmış vergi aşağıda göstərildiyi kimi tanınır:

	31 Dekabr 2013-cü il tarixə	Məcmu gəlir hesabatı	31 Dekabr 2014-cü il tarixə
Mülkiyyət və avadanlıq	102,260	21,568	123,828

25 Əlaqəli tərəflərlə əməliyyatlar

Bank normal fəaliyyətini həyata keçirərkən, Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dəstəklənən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında verilən aidiyəti tərəf anlayışına daxil olan müəssisələrlə işgüzar fəaliyyət aparır. Bu əməliyyatlar bank normal fəliyyətini keçirərkən aparılır və iki tərəfin razılışlığı məbləğlə ölçülür.

25.1 Əlaqəli tərəflərlə bağlı qalıqlar

Bu maliyyə hesabatlarının məqsədləri üçün, müəssisələr Bank birbaşa və ya dolayısı ilə müəssisələrin maliyyə və maliyyə əməliyyatlarına ciddi təsir göstərmək imkanına malik olduğu və ya əksinə Bank və ya digər müəssisəə ümumi nəzarətə və ya ciddi təsirə məruz qaldığı halda Banka aidiyəti olan hesab olunur.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

25 Əlaqəli tərəflərlə əməliyyatlar (davamı)

25.1 Əlaqəli tərəflərlə bağlı qalıqlar (davamı)

İl ərzində aidiyyəti tərəflərlə uçota alınmış əməliyyatların təfərrüatları aşağıda göstərilir:

Müştərilərə verilmiş kreditlər və avanslar

	2014 AZN	2013 AZN
Kredit və avanslar		
(a) Səhmdarlar	84,322,277	82,993,237
(b) Ümumi nəzarət altında olan müəssisə	5,068,800	3,500,000
(c) Əsas idarəetmə personalı	299,391	845,304
(d) Digər aidiyyəti tərəflər	<u>6,203,496</u>	5,406,038
	95,893,964	92,744,579
Hesablanmış faiz gəliri		
(a) Səhmdarlar	2,333,449	1,318,088
(b) Ümumi nəzarət altında olan müəssisə	522,989	279,062
(c) Əsas idarəetmə personalı	1,334	3,421
(d) Digər aidiyyəti tərəflər	<u>36,965</u>	9,926
	2,894,737	1,610,497
Cəmi	98,788,701	94,355,076

Son ödəmə tarixinədək saxlanılan investisiyalar

	2014 AZN	2013 AZN
Səhmdarın borc qiymətli kağızlarına investisiyalar	<u>21,978,000</u>	<u>21,756,000</u>

Bank və maliyyə təşkilatlarından kredit və depozitlər

	2014 AZN	2013 AZN
Digər banklardan və maliyyə təşkilatlarından depozitlər		
Ümumi nəzarət altında olan müəssisə	<u>3,976,485</u>	<u>5,291,118</u>
Hesablanmış faiz xərcləri		
Ümumi nəzarət altında olan müəssisə	<u>14,250</u>	<u>14,339</u>
Cəmi	3,990,735	5,305,457

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

25 Əlaqəli tərəflərlə əməliyyatlar (davamı)

25.1 Əlaqəli tərəflərlə bağlı qalıqlar (davamı)

Müştərilərdən depozitlər

	2014	2013
	AZN	AZN
Müddətli depozitlər		
(a) Səhmdarlar	11,642,894	7,721,022
(b) Ümumi nəzarət altında olan müəssisə	350,507	-
(c) Əsas idarəetmə personalı	407,888	2,393,540
(d) Digər aidiyyəti tərəflər	5,371,315	627,600
	17,772,604	10,742,162
Cari/müddətsiz hesablar		
(a) Səhmdarlar	4,085,610	816,584
(b) Ümumi nəzarət altında olan müəssisə	3,210,193	3,133,428
(c) Əsas idarəetmə personalı	214,620	99,493
(d) Digər aidiyyəti şəxslər və müəssisələr	3,290,760	40,460
	10,801,183	4,089,965
Müddətli depozitlərə hesablanmış faiz xərcləri		
(a) Səhmdarlar	-	418,414
(b) Ümumi nəzarət altında olan müəssisə	1,738	-
(c) Əsas idarəetmə personalı	-	9,489
(d) Digər aidiyyəti şəxslər və müəssisələr	-	4,380
	1,738	432,283
Cəmi	28,575,525	15,264,410

25.2 Məcmu gəlir hesabatına daxil edilmiş məbləğlər

Faiz gəlirləri

	2014	2013
	AZN	AZN
(a) Səhmdarlar	10,044,658	7,668,790
(b) Ümumi nəzarət altında olan müəssisə	633,210	1,976
(c) Əsas idarəetmə personalı	46,648	51,530
(d) Digər aidiyyəti tərəflər	531,428	736,580
	11,255,944	8,458,876

Faiz xərcləri

	2014	2013
	AZN	AZN
(a) Səhmdarlar	1,161,487	92,395
(b) Ümumi nəzarət altında olan müəssisə	27,403	-
(c) Əsas idarəetmə personalı	44,389	-
(d) Digər aidiyyəti tərəflər	571,153	415,293
	1,804,432	507,688

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

25 Əlaqəli tərəflərlə əməliyyatlar (davamı)

25.2 Məcmu gəlir hesabatına daxil edilmiş məbləğlər (davamı)

Əsas idarəetmə personalının məvacibi

	2014 AZN	2013 AZN
Əsas idarəetmə personalının məvacibi	<u>513,656</u>	<u>467,532</u>

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri

	2014 AZN	2013 AZN
Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri	<u>2,758,656</u>	<u>1,205,980</u>

25.3 Aidiyyəti tərəflərin adından verilmiş zəmanətlər

	2014 AZN	2013 AZN
(a) Səhmdarlar	420,780	298,332
(b) Ümumi nəzarət altında olan müəssisə	<u>1,576,454</u>	<u>500,000</u>
	1,997,234	798,332

25.4 Digər əməliyyatlar

Azərbaycan respublikasının Mərkəzi bankı müvafiq maliyyə hesabatlarının əsasında hesablanmış prudensial əmsallara uyğunluğu tələb edir. Bank 31 Dekabr 2014-cü il tarixdə qeyd 26.1-də göstərilən əmsallar istisna etməklə bu əmsallara uyğun olub.

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər

Normal fəaliyyəti həyata keçirərkən bank müştərilərinin ehtiyaclarını ödəmək məqsədilə balansdankənar risklərlə maliyyə alətlərində tərəf qismində çıxış edir. Müxtəlif dərəcələrdə kredit risklərinə məruz qalan həmin alətlər maliyyə vəziyyəti haqqında hesabatda əks olunmur.

Bank balansdankənar şərti öhdəliklərin və təəhhüdlərin qəbul edilməsində balansa daxil olan əməliyyatlarla eyni kredit siyasəti və idarəetmə siyasetlərini tətbiq edir.

	2014 AZN	2013 AZN
Müştəri adında verilmiş zəmanətlər	2,370,469	2,000,378
Bank adından verilmiş zəmanətlər	-	(444,065)
Kredit xətləri	2,370,469	1,556,313
	7,884,295	18,314,661

Hesabat tarixinə Bankın heç bir ciddi kapital təəhhüdləri olmamışdır (2013: Sıfır).

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

Əməliyyat mühiti

İnkişaf edən ölkə olaraq Azərbaycan respublikası inkişaf etmiş ölkələrdə olduğu kimi inkişaf etmiş biznes və nəzarət infrastrukturuna malik deyil. Buna baxmayaraq ölkənin investisiya mühütünə müsbət təsir göstərəcək bir sıra inkişaflar olmuşdur.

Azərbaycan Respublikasında həyata keçirilən əməliyyatlar inkişaf etmiş bazarlar üçün səciyyəvi olmayan risklər (Yeni Azərbaycan Manatının ölkə xaricində və inkişaf etməmiş borc öhdəlikləri və qiymətli kağızlar bazarında asanlıqla konvertasiya oluna bilməməsi riski də daxil olmaqla) daşıdığı üçün ötən bir neçə il ərzində Azərbaycan Hökuməti bank, məhkəmə, vergi və tənzimləyici sistemlər yaratmaq üçün zəruri olan islahatların keçirilməsində xeyli yol qət etmişdir.

Biznes mühitinin ümumi təkmilləşdirilməsinə yönəlmış mövcud meyllerin davam etdirilməsi gözlənilir. Azərbaycan iqtisadiyyatının gələcək stabilliyi əsasən bu islahat və inkişaf layihələrindən və hökumətin gördüyü iqtisadi, maliyyə və monetar tədbirlərin səmərəliliyindən asılıdır. Bununla belə, Azərbaycan Respublikası dünyada baş verən iqtisadi tənəzzül və problemlərə qarşı həssasdır. 2008-ci ildə başlamış qlobal iqtisadi böhran Azərbaycan Respublikasında kapital bazarlarının dəyişkənliyi, bank sektorunda likvidliyin azalması və daha sərt kredit şartları ilə nəticələnmişdir. Azərbaycan Hökuməti alıcılıq qabiliyyətinin və likvidliyin təmin edilməsinə və Azərbaycan banklarının və şirkətlərinin xarici borclarını ödəməsinə yardım etməyə yönəlmüş bir sıra stabillaşdırma tədbirləri həyata keçirmiştir.

Rəhbərlik mövcud vəziyyətlərdə Bankın işinin dayanıqlılığını dəstəkləmək üçün müvafiq addımlar atlığıını hesab etsə də, yuxarıda qeyd edilmiş sahələrdə gözlənilməz şəkildə baş verə biləcək hadisələr Bankın göstəricilərinə və maliyyə vəziyyətinə hal-hazırda təxmin edilə bilməyəcək miqyasda mənfi təsir göstərə bilər.

Dövlət proqramları

Azərbaycan Respublikası Hökuməti Azərbaycan iqtisadiyyatına mühüm şəkildə təsir göstərməyə davam edir. İqtisadi böhrana cavab və Azərbaycanın biznes sahələrinə dəstək olaraq Azərbaycan Respublikası Hökuməti bankçılıq sektorу üçün 1 yanvar 2009-cu ildən başlayaraq üç illik vergidən azad olma, ARMB-nin dəstəyi və Yeni Azərbaycan Manatına davamlı dəstək kimi mühüm tədbirlər həyata keçirmiştir. Azərbaycan Respublikası əsasən karbohidrogen gəlirlərindən asılı olduğu üçün neft qiymətlərinin dünya bazarındaki dəyişkənliyi iqtisadiyyatın miqyasına və ehtiyatlara təsir göstərir.

İnflyasiya

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və ARMB-ə əsasən, İstehlakçı Qiymətləri İndeksində dəyişikliklərlə ölçülən illik inflyasiya dərəcəsi sentyabr 2014-cü ilə 1.4 % (dekabr 2013: 2.4 %) olub. İnflyasiyaya səmərəli nəzarət olunmadığı halda Azərbaycan iqtisadiyyatının və nəticədə də Bankın maliyyə nəticələrinə mənfi təsir göstərilə bilər.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

Maliyyə aktivlərinin dəyərinin bərpası

Bütün dünyanın kapital və kredit bazarlarında baş vermiş sonuncu iqtisadi çaxnaşma və bunun ardından yaranmış iqtisadi qərarsızlıqlar nəticəsində aktivlərin işlərin normal gedışatında öz balansları hesabına bərpa oluna bilməmə ehtimalı var.

Hesabat tarixinə, Bankın müştərilərə kredit və avansları 173,742,171 AZN-ə (2013: 144,906,222 AZN) bərabər olmuşdur. Həmin kreditlərin dəyərinin çıxarılması müəyyən dərəcədə müxtəlif ölkələrdə iqtisadi sabitliyin və bərpanın əldə edilməsi istiqamətində aparılan və Bankın nəzarətində olmayan fiskal və digər tədbirlərin səmərəliliyindən asılı ola bilər. Bankın kreditlərinin dəyərinin çıxarıla biləsi hesabat tarixinə üstünlük təşkil edən vəziyyət və informasiya əsasında müəyyən edilir. Bankın rəhbərliyi potensial narahatlıq doğuran bu sahələrdən agahdır və həmin risklərin minimallaşdırılması istiqamətində müxtəlif profilaktika tədbirlərinə görür (yəni, risklərin idarə edilməsinə, kredit siyaseti strategiyasına dəyişikliklərin edilməsi). Rəhbərliyin rəyinə görə üstünlük təşkil edən vəziyyətə və mövcud məlumatlara əsaslanaraq müştərilərə verilən kreditlər üzrə əlavə ehtiyatların yaradılmasına ehtiyac yoxdur.

Vergiqoyma

Azərbaycan Respublikasının vergi qanunvericiliyi fərqli şəkildə şərh oluna və tez-tez dəyişikliklər baş verə bilər. Rəhbərliyin bu cür qanunvericiliyi əqdlərə və Bankın fəaliyyətinə tətbiq edildiyi şəkildə şərh etməsi müvafiq müəssisələr tərəfindən əngəllənə bilər. Azərbaycan Respublikasında baş vermiş son hadisələr vergi orqanlarının bu qanunvericiliyi şərh və tətbiq etməsində və qiymətləndirmələrində daha müsbət mövqə tutə biləcəklərini təklif edir. Bu səbəbdən də Bankın keçmişdə əngəllənməmiş əqd və fəaliyyatlarının gələcəkdə istanilan vaxt əngəllənməsi mümkün kündür. Bunun nəticəsində müvafiq strukturlar tərəfindən mühüm əlavə vergilər, cərimələr və faizlər müəyyən edilə bilər. Fiskal dövrlər açıq qalır və vergi yoxlaması qərarının verildiyi ildən əvvəlki üç təqvim ili üzrə vergi yoxlaması aparıla bilər.

Bank rəhbərliyi müvafiq qanunvericiliyin 31 dekabr 2014 tarixli şərhinin uyğun olduğunu və Bankın vergi, valyuta və gömrük mövqelərinin davam etdiriləcəyinə inanır.

26.1 Azərbaycan respublikası Mərkəzi Bankın prudensial əmsallarına uyğunluğu

Azərbaycan respublikasının Mərkəzi bankı müvafiq maliyyə hesabatlarının əsasında hesablanmış prudensial əmsallara uyğunluğu tələb edir. Bank 31 Dekabr 2014-cü il tarixə göstərilən iki əmsalı istisna etməklə bu əmsalları uyğun olub.

- i) Bir tərəf üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 faizindən və ya təminat girov olduqda isə 150 faizindən az olmadıqda bankın kapitalının 20 %-dən olması daxildir. 31 Dekabr 2014-cü il tarixə Bankın əmsalı 122.13 % təşkil etmişdir (2013: 23.47%).

Mərkəzi bank bu qaydanın pozulması haqqda məlumatlıdır və bank tərəfindən hər hansı düzəlişlərin aparılması tələb edilməmişdir. Mərkəzi bank Bankdan pozuntunun aradan qaldırılmasını tələb etdikdə Bank müəyyən edilmiş zamanda lazımı ölçüləri göterəcək.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

26.1 Azərbaycan respublikası Mərkəzi Bankın prudensial əmsallarına uyğunluğu (davamı)

- ii) Bir əlaqəli tərəf üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 125% faizindən və ya təminat girov olduqda isə 150% az olmadıqda bankın kapitalının 10 % dən olması daxildir. 31 Dekabr 2014-cü il tarixə Bankın əmsalı 98.83 % təşkil etmişdir (2013: 83.26 %).

Mərkəzi bank bu qaydanın pozulması haqqda məlumatlıdır və bank tərəfindən hər hansı düzəlişlərin aparılması tələb edilməmişdir. Mərkəzi bank Bankdan pozuntunun aradan qaldırılmasını tələb etdikdə Bank müəyyən edilmiş zamanda lazımı ölçüləri göterəcək.

- iii) Bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 125% faizindən və ya təminat girov olduqda isə 150% az olmadıqda bankın kapitalının 20 % dən olması daxildir. 31 Dekabr 2014-cü il tarixə Bankın əmsalı 113.54 % təşkil etmişdir (2013: 86.77 %).

Mərkəzi bank bu qaydanın pozulması haqqda məlumatlıdır və bank tərəfindən hər hansı düzəlişlərin aparılması tələb edilməmişdir. Mərkəzi bank Bankdan pozuntunun aradan qaldırılmasını tələb etdikdə Bank müəyyən edilmiş zamanda lazımı ölçüləri göterəcək.

27 Kapital adekvatlığı və idarə edilməsi

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları

Kapitalın idarə edilməsinin məqsədi əsas işgüzar strategiyada və ARMB-nin minimal tələbləri ilə müəyyən edildiyi kimi Bankın kapital tələblərinin ödənilməsi üçün yetərli kapitalın təmin edilməsindən ibarətdir. Kapitalın idarə edilməsi prosesi Müşahidə Şurası tərəfindən idarə olunur. Müşahidə Şurası həm daxili, həm də normativ tələblərə uyğun olaraq Bankın kapital vəziyyətinin idarə edilməsi üçün cavabdehdir. Müşahidə Şurası, həmçinin, likvidlik, kapital, risk və mənfəətlik baxımından, Bankın aktivlərinin, öhdəliklərinin və maliyyələşdirmə mənbələrinin hacmini və qarışığını nəzərdən keçirir.

Bankda kapitalın idarə edilməsi:

- Tənzimləyicilər tərəfindən müəyyən edilmiş kapital tələblərinə həmkarlarla müqayiseli əməl edilməsinə;
- Kapital xərclərinin təklifinin fəal idarə edilməsinə və və kapitalın axın sürətinin artırılmasına;
- Kapitalın vaxtında yenidən bölüşdürülməsinə imkan yaradılması üçün kapitalın yerləşdirilməsində strateji və taktik çəvikliyin artırılmasına;
- Bankın resurslarının optimal yerləşdirilməsinə imkan yaradılması üçün Bankın aktivlərinin likvidliyinin artırılmasına;
- Bankın gözlənilməyən hadisələrə qarşı qorunmasına və güclü reytingin təmin ediməsinə;
- Bankın səhmdarlarına adekvat gəlir təmin etməyə davam edə bilməsi üçün onun fasiləsiz fəaliyyət göstərmək imkanının qorunmasına;

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

27 Kapital adekvatlığı və idarə edilməsi (davamı)

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları (davamı)

- Bankın genişlənməsinə imkan yaradılması üçün münasib qiymətlə adekvat kapitalın (kvantum daxil olmaqla) münasib qiymətlə mövcudluğunun təmin edilməsinə; və
- Müvafiq kapital elementlərinin qarışığı təmin olunmaqla, kapitalın ümumu aşağı dəyərinin əldə edilməsinə yönəldilir.

Kapital adekvatlığı nisbəti

Qanunvericiliklə kapital adekvatlığının təmin edilməsi üçün müəyyən edilmiş kəmiyyət tədbirləri Bankdan cəmi və 1-ci dərəcəli kapitalının dəyərinin və risk əsasında ölçülümiş aktivlərinə nisbətinin lazımi səviyyədə saxlanması tələb edir. Kapitalın risk əsasında ölçülümiş aktivlərə nisbəti Basel Komitəsinin tətbiq etdiyi prinsiplərdən istifadə etməklə AMB-nin təsdiq etdiyi qaydalara uyğun olaraq və dəyərsizləşmə itkilərinə ayırmaları çıxməqla aktivlərə və balansdankənar təzahüdlərə aşağıdakı risk hesablamalarının tətbiqi vasitəsilə hesablanmışdır.

	2014 AZN	2013 AZN
Saxlanılan məcmu kapital cəmi	107,778,228	102,270,874
1-ci dərəcəli kapital	99,266,674	97,161,870
Risk əsasında ölçülümiş aktivlərin cəmi	491,696,047	234,392,740
Cəmi məcmu kapital nisbəti		
(minimal tələb 12% (2013: 12%))	22%	45%
1-ci dərəcəli kapitalına nisbəti (minimal tələb 6% (2013: 6%))	20%	41%

28 Maliyyə aktivləri və öhdəliklərin təsnifatı

Maliyyə vəziyyəti haqqında hesabatada təqdim olunmuş balans dəyərləri aşağıdakı aktiv və öhdəlik kateqoriyalarına aiddir:

	Qeyd	2014 AZN	2013 AZN
Maliyyə aktivləri:			
Borclar və debitorlar:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	5	12,330,890	12,717,838
- Digər Banklarda olan qalıqlar	7	9,936,865	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	8	173,742,171	144,906,222
- Digər aktivlər		949,914	2,418,015
		196,959,840	171,774,304
Son ödəmə tarixinədək saxlanan investisiya:			
- Borc kağızları (listinqdən keçməmiş)	9	21,975,355	21,756,000
Cəmi		218,935,195	193,530,304
Maliyyə öhdəlikləri:			
Amortizasiya olunmuş dəyərə əsasən hesablanmış:			
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	13	70,539,317	55,714,070
- Müştərilərdən depozitlər	14	53,045,138	43,420,323
- Digər öhdəliklər		863,487	131,047
Cəmi		124,447,942	99,265,440

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər

29.1 Maliyyə alətlərinin ədalətli dəyərinin ölçülməsi

Ədalətli dəyər, məlumatlı və istəkli tərəflərin arasında normal bazar əməliyyatı zamanı aktivin qarşılığında veriləcək və ya öhdəliyi qarşılayacaq məbləğə deyilir. Bu səbəbələ, tarixi dəyər metodu ilə hesablanan qalıq dəyəri və ədalətli dəyər arasında fərqli ola bilər. Ədalətli dəyər anlayışının kökündə, müəssisənin fəaliyyət göstərməyə davam etməsi, eləcə də müəssisənin likvidasiyaya, əməliyyatlarının əhəmiyyətli miqyasda məhdudlaşdırılmasına və ya zərərli şərtlərlə əməliyyat həyata keçirməyə niyyəti və məcburiyyəti olmaması fərz olunur. Rəhbərliyin təxminlərinə əsasən, Bankın maliyyə aktivləri və öhdəliklərinin təxmini ədalətli dəyəri aşağıdakı kimidir:

	2014		2013	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,330,890	12,330,890	12,717,838	12,717,838
- Digər Banklardakı vəsaitlər	9,936,865	9,936,865	11,732,229	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	173,742,171	173,742,171	144,906,222	144,906,222
- Ödəmə tarixinədək saxlanan investisiya	21,975,355	21,975,355	21,756,000	21,756,000
- Digər aktivlər	949,914	949,914	2,418,015	2,418,015
Cəmi	218,935,195	218,935,195	193,530,304	193,530,304

	2014		2013	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	70,539,317	70,539,317	55,714,070	55,714,070
- Müştəri depozitləri	53,045,138	53,045,138	43,420,323	43,420,323
- Digər öhdəliklər	863,487	863,487	131,047	131,047
Cəmi	124,447,942	124,447,942	99,265,440	99,265,440

Maliyyə öhdəliklərini təmin etmək üçün kifayət qədər maliyyə aktivləri mövcuddur.

Maliyyə aktivlər və öhdəliklərinin ədalətli dəyəri ierarxik strukturda 3 səviyyədə təsnifləşdirilmişdir. Bundan başqa, Bank başqa hüquqi şəxslərin səhmlərdində iştirak portfelinə malik deyil.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.1 Maliyyə alətlərinin ədalətli dəyərinin ölçülməsi (davamı)

- 1-ci səviyyə ədalətli dəyər ölçüləri bənzər aktiv və öhdəliklər üzrə aktiv bazarlarda fəal bazar qiymətlərindən (nizamlanmamış) alınır;
- 2-ci səviyyə ədalətli dəyər ölçüləri 1-ci səviyyəyə daxil olan fəal bazar qiymətlərindən başqa, bu aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilən digər məlumatlardan birbaşa (yəni, birbaşa qiymətlərdən) və ya dolayı (yəni, qiymətlər vasitəsilə) olaraq alınır;
- 3-cü səviyyə ədalətli dəyər ölçüləri aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlardan (müşahidəsi mümkün olmayan məlumatlar) istifadə edən qiymətləndirmə üsulları vasitəsilə alınır.

Aşağıdakı cədvəl 31 dekabr 2014-cü və 31 dekabr 2013-cü il tarixində başa çatmış illər üzrə ədalətli dəyərdə qeydə alınan maliyyə alətlərinin təhlilini müxtəlif ədalətli dəyər səviyyələrinin mərhələləri üzrə əks etdirir:

31 dekabr 2014-cü il	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi
	AZN	AZN	AZN	AZN
Ədalətli dəyərlə açıqlanan aktivlər:				
- Nağd vəsaitlər və Mərkəzi bankda qalıqlar	-	-	12,330,890	12,330,890
- Digər banklarda qalıqlar	-	-	9,936,865	9,936,865
- Müştərilərə verilmiş kredit və avanslar	-	-	173,742,171	173,742,171
- Ödəmə tarixinədək saxlanan investisiya	21,975,355	-	-	21,975,355
- Digər aktivlər	-	-	949,914	949,914
Ədalətli dəyərlə açıqlanan öhdəliklər:				
- Maliyyə institutlarında və banklarda kredit və depozitlər	-	-	70,539,317	70,539,317
- Müştərilərdən depozitlər	-	-	53,045,138	53,045,138
- Digər öhdəliklər	-	-	863,487	863,487
31 dekabr 2013-cü il				
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi bankda qalıqlar	-	-	12,717,838	12,717,838
- Digər banklarda qalıqlar	-	-	11,732,229	11,732,229
- Müştərilərə verilmiş kreditlər və avanslar	-	-	144,906,222	144,906,222
- Ödəmə tarixinədək saxlanan investisiya	21,756,000	-	-	21,756,000
- Digər aktivlər	-	-	2,418,015	2,418,015
Ədalətli dəyərlə açıqlanan öhdəliklər				
- Maliyyə institutlarında və banklarda kredit və depozitlər	-	-	55,714,070	55,714,070
- Müştərilərdən depozitlər	-	-	43,420,323	43,420,323
- Digər öhdəliklər	-	-	131,047	131,047

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Qeyri-maliyyə alətlərinin ədalətli dəyərlə ölçülməsi

Aşağıdakı cədvəl 31 Dekabr 2014-cü il və 31 Dekabr 2013-cü il tarixlərinə ədalətli dəyərlə ölçülən qeyri maliyyə alətlərinin iyerarxiyası üzrə səviyyələrini əks etdirir:

	Qeyd	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi
		AZN	AZN	AZN	AZN
31 Dekabr 2014-cü il tarixə					
Mülkiyyət və avadanlıq:					
- Binalar	(a)			- 3,691,801	3,691,801
31 Dekabr 2013-cü il tarixə					
Mülkiyyət və avadanlıq:					
- Binalar	(a)			- 3,038,310	3,038,310

(a) Binanın yenidənqiymətləndirilməsinin təfsilatı

2011-ci ildə Bank öz binasını yenidən qiymətləndirmişdir. Yenidənqiymətləndirmə Bankdan asılı olmayan və peşəkar əmlak qiymətləndirmə Az İntellekt MMC tərəfindən həyata keçirilmişdir. Bankın rəhbərliyi ilə yaxın məsləhət almaqla müüm fərziyyələr və məlumatlar işlənilmişdir. Yenidənqiymətləndirmə binanın ömür müddəti, vəziyyəti, bazarda tələb və təklif əsasında və yeni tikilməkdə olan layihələrə əsasən aparılmışdır. Bundan əlavə yenidənqiymətləndirmə son dövrlərdə oxşar binaların başa çatdırılmış satışı üzrə orta qiymətə əsasən aparılmışdır.

Cari və keçmiş ildə binanın yenidən qiymətləndirilməsi aparılmamışdır. Çünkü Bankın rəhbərliyi belə hesab edir ki, 31 dekabr 2014-cü ilin sonuna binanın qalıq dəyəri ilə bazar dəyəri arasında əhəmiyyətli fərq olmamışdır.

29.3 Riskin idarə olunmasının məqsəd və siyasetləri

Bankın biznesi riskləri hədəf göturmək və onları peşəkarlıqla idarə etməkdən ibarətdir. Bankın risk idarəetməsinin əsas funksiyaları Bank üçün bütün əsas riskləri müəyyən etmək, həmin riskləri ölçmək, risk mövqelərini idarə etmək və kapital bölgüləri müəyyən etməkdən ibarətdir. Bazar, mal və ən üstün bazaar təcrübəsinə əks etdirmək üçün Bank müntəzəm qaydada öz risk idarəetmə siyaset və sistemlərini nəzərdən keçirir.

Bankın məqsədi risklə və əvəz ödənişi arasında müvafiq balansı yaratmaq və Bankın maliyyə işinə potensial mənfi təsirləri minimallaşdırmaqdır.

Bank riskə daxili və ya kənar amillərin səbəb ola biləcəyi əvvəlcədən məlum zərər və ya mənfeətlər kimi baxır.

Bankın risk idarəetməsi baş ofis tərəfindən, Müşahidə Şurası ilə six əməkdaşlıq çərçivəsində əlaqələndirilir. Nəzarət Şurası ümumi risk idarəetməsi üçün yazılı prinsiplər, həmçinin xarici valyuta mübadilə riski, faiz dərəcə riski, kredit riski və qeyri-mənfeətli maliyyə alətlərinən istifadə kimi xüsusi sahələri əhatə edən yazılı siyasetləri təmin edir.

**Silk Vey Bank ASC
Maliyyə hesabatları**

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Riskin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Maliyyə alətlərinə münasibətdə Bank müxtəlif risklərə məruz qalır. Bankın kateqoriya üzrə maliyyə aktiv və öhdəliklərinin icmali 28-ci qeyddə verilmişdir. Əsas risk növlərinə bazar riski, kredit riski, likvidlik riski və əməliyyat riski aiddir.

Bazar riski

Bazar riski bazar dəyər və dərəcələrinin dəyişə bilməsi riskidir və bu mənfeətlilik və/ya kapitala mənfi təsir göstərə bilər. Bank onun gündəlik əməliyyatları ilə bağlı olan, faiz dərəcələri və valyutada açıq mövqelərdən irəli gələn bir sıra bazaar risklərinə məruz qalır. Bunların hamısı ümumi və xüsusi bazar yerdəyişmələrinə məruz qalır. Bazar riskinin məqsədləri üçün rəhbərlik özünün əsas bazar riski amillərini səhm mövqeyi ilə bağlı risk, faiz dərəcə riski və xarici valyuta riski kimi müəyyən edir. Üstünlük təşkil edən bazar riski xarici valyuta riski və faiz dərəcə riskidir. Bankın kapital bazar əməliyyatları olmadığına görə səhm mövqeyi ilə bağlı riskə ciddi məruz qalmır.

Bir siyaset kimi, Bank bazar dəyər və dərəcələrində mənfi təsirlərdən qorunmaq və öz açıq mövqelərinin risk/əvəz ödənişi profilini optimallaşdırmaq üçün bazar risklərini müəyyən etmək, ölçmək, izləmək və nəzarət etmək istəyir. Nəzarət Şurası əsasən, bazar riski siyasetinin işləniləbiləcəsi və icrası, risk ölçmə/izləmə metodologiyasının işləniləbiləcəsi və icrası və məhdudiyyətlərə qarşı bazar risklərinə baxış və hesabata nəzarət edir.

Xarici valyuta riski

Xarici valyuta riski maliyyə alətinin ədalətli dəyəri və ya gələcək vəsait axınları xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklərə görə dəyişkən olacaq.

Xarici valyuta mübadilə riski gəlirlər və/ya kapitalın xarici valyuta məzənnələrində dəyişikliklərə görə dəyişkən olması riskidir. Bankın xarici valyutaya məruzqalması nağd xarici valyuta, digər banklardakı balanslar, müştərilərə kredit və avans ödənişləri, bank və maliyyə institutlarından kredit və depozitlər və müştərilərdən depozitlərdən ibarətdir.

Bank öz xarici valyutaya məruzqalmasını xarici valyuta aktiv və öhdəliklərini tutuşdurmaqla idarə edir. Xalis açıq mövqə və qarşı tərəfin mədudiyyətləri risk konsentrasiyasının məhdudlaşdırılması üçün müəyyən edilmişdir.

Bankı valyuta riskinə məruz qoyan xarici valyuta denominasiyalı maliyyə aktiv və öhdəlikləri aşağıda açıklanır. Bu məbləğlər hesabatın son tarixinə AZN-ə məzənnəsi ilə rəhbərliyə təqdim edilən məbləğlərdərdir:

Xarici valyuta mövqeyi				
	ABD	AVRO	Digər	Cəmi
31 dekabr 2014				
- Maliyyə aktivləri	74,507,101	2,283,417	549,593	77,340,111
- Maliyyə öhdəlikləri	(60,136,683)	(2,829,879)	(288,386)	(63,254,948)
Xalis valyuta mövqeyi	14,370,418	(546,462)	261,207	14,085,163

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Riskin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Xarici valyuta riksi (davamı)

Xarici valyuta movqeyi				
	ABD	AVRO	Digər	Cəmi
31 dekabr 2013	AZN	AZN	AZN	AZN
- Maliyyə aktivləri	22,416,239	1,381,270	2,450,290	26,247,799
- Maliyyə öhdəlikləri	(19,661,761)	(136,135)	-	(19,797,896)
Xalis valyuta movqeyi	2,754,478	1,245,135	2,450,290	6,449,903

Aşağıdakı cədvəl “yerdə qalan digər məsələlər dəyişməz qalır” şərti ilə bankın maliyyə aktivləri, maliyyə öhdəlikləri və ABŞ dolları/AZN mübadilə məzənnəsi və AVRO/AZN mübadilə məzənnəsinə mülnasibətdə vergidən əvvəl mənfəət/zərər və kapitalın həssaslığını nümayiş etdirir. Bu, 31 dekabr 2014-cü ildə başa çatan il üzrə ABD/AZN mübadilə məzənnəsində ±35% dəyişikliyi qəbul edir (2013: ±5%). ±35 2014-hesabat dövründən qısa müddət sonra baş vermiş devalvasiya ilə əlaqədar olaraq 2014-cü il üçün olan həssaslıq faizidir (qeyd 31-ə bax). Həssaslığın təhlili Bankın hər hesabatvermə tarixində saxlanan xarici valyuta maliyyə alətlərinə əsaslanır.

Əgər AZN müvafiq olaraq, ABŞ dollarına qarşı 35% (2013: 5%) və AVROYA qarşı 35% (2013: 5%) möhkəmlənmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/zərər			Kapital		
	ABD	AVRO	Cəmi	ABD	AVRO	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2014	(5,029,646)	191,262	(4,838,384)	(4,023,717)	153,010	(3,870,707)
31 dekabr 2013	(559,957)	(545)	(560,502)	(447,966)	(436)	(448,402)

Əgər AZN müvafiq olaraq, ABD-yə qarşı 35% (2013: 5%) və AVROYA qarşı 35% (2013: 5%) zəifləmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/zərər			Kapital		
	ABD	AVRO	Cəmi	ABD	AVRO	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2014	5,029,646	(191,262)	4,838,384	4,023,717	(153,010)	3,870,707
31 dekabr 2013	559,957	545	560,502	447,966	436	448,402

Xarici valyuta məzənnələrinə məruzqalma xarici əməliyyatların həcmindən asılı olaraq, il ərzində dəyişkən olur. İstənilən halda yuxarıdakı təhlil Bankın xarici valyuta riskinə məruz qalmasını əks etdirir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Riskin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Faiz dərəcəsi riski

Pul vəsaiti axını üzrə faiz dərəcə riski maliyyə alətinin gələcək vəsait axınlarının bazardakı faiz dərəcələrində dəyişikliyə görə dəyişkən olacaqı riskidir. Ədalətli dəyər faizi dərəcəsi riski maliyyə alətinin bazarda faiz dərəcəsi risklərində dəyişikliyə görə dəyişkən olacaqı riskidir.

Bank dəyişiklikləri təsirlərinə məruzqalmanı bazardakı faiz dərəcələrinin üstünlük təşkil edən səviyyələrində həm öz ədalətli dəyəri və həm də vəsait axını riskləri üzrə götürür. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları çoxala bilsə də, gözlənilməz yerdəyişmələr baş verdikdə zərərləri azalda bilər. Müşahidə Şurası faiz dərəcəsinin yenidən dəyərləndirilməsi və risk dəyərinin səviyyəsinə məhdudiyyətlər qoyur və bunu Risk İdarəetmə Mütəxəssisi izleyir.

Bankın borc üzrə dəyərli kağızlara investisiyaları sabit faiz dərəcələri ödəyir.

Aşağıdakı cədvəldə, vergidən əvvəlki mənfəətin/zərərin) və kapitalın faiz dərəcələrindəki mümkün $\pm 1\%$ (2013: $\pm 1\%$) dəyişikliyə qarşı həssaslığını təqdim edir. Bu dəyişikliklər, bazarın hazırlığı vəziyyətini müşahidə edilməsi nəticəsində mümkün hesab edilmişdir. Hesablama hər bir dövr üçün orta bazar faiz dərəcəsinin dəyişməsinə və hər hesabat tarixində əldə olan, faiz dərəcələrindəki fərqə qarşı həssaslıq göstərən faizli maliyyə alətlərinə əsasən aparılmışdır. Bütün digər dəyişənlər sabit saxlanılmışdır.

	Vergidən əvvəlki mənfəət/zərər		Kapital	
	AZN +1%	AZN -1%	AZN +1%	AZN -1%
31 dekabr 2014				
Maliyyə aktivləri:				
- Digər banklardakı pul vəsaitləri	418,550	(418,550)	334,840	(334,840)
- Müştərilərə verilmiş kredit və avanslar	1,737,422	(1,737,422)	1,459,132	(1,459,132)
- Son ödəmə tarixinədək investisiyalar	219,753	(219,753)	175,802	(175,802)
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	(687,271)	687,271	(549,817)	549,817
- Müştərilərdən depozitlər	(299,325)	299,325	(239,439)	239,439
	1,389,129	(1,389,129)	1,111,303	(1,111,303)
31 dekabr 2013				
Maliyyə aktivləri:				
- Digər banklardakı qalıqlar	43,965	(43,965)	35,172	(35,172)
- Müştərilərə verilmiş kredit və avanslar	1,449,062	(1,449,062)	1,159,250	(1,159,250)
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	(525,678)	525,678	(420,542)	420,542
- Müştərilərdən depozitlər	(207,500)	207,500	(166,000)	166,000
	759,849	(759,849)	607,880	(607,880)

Slik Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Riskin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

Aşağıdakı cədvəl faiz dərəcəsinin yenidən dəyişdirilməsi zamanı ortaya çıxan uyğunsuzluqların hacmini göstərir:

	Effektiv orta faiz dərəcəsi	1 ay ərzində	1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Faizsiz	Cəmi
	%	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2014-cü il								
Maliyyə aktivləri:								
- Nagd və Mərkəzi Bankda pul vəsaitləri	-	-	-	-	-	-	-	12,330,890
- Digər banklarda pul vəsaitləri	9	2,500,000	-	1,685,501	-	-	-	5,751,364
- Müştərilərə verilmiş kredit və avanslar	10.1	5,944,618	26,629,145	39,777,672	30,173,578	71,217,158	-	173,742,171
- Son ödəmə tarixinədək saxlanan investisiya	10.5	2,178,000	-	-	19,797,355	-	-	21,975,355
- Digər aktivlər	-	-	-	-	-	-	-	949,914
	10,622,618	26,629,145	41,463,173	49,970,933	71,217,158	19,032,168	218,935,195	6,662,233
Maliyyə öhdəlikləri:								
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	7	3,444,845	4,000,000	4,200,000	54,829,300	2,252,982	1,812,190	70,539,317
- Müştərilərdən depozitlər	8.6	515,540	1,213,316	26,903,285	1,300,325	-	23,112,672	53,045,138
- Digər öhdəliklər	-	-	-	-	-	-	863,487	863,487
	3,960,385	5,213,316	31,103,285	56,129,625	2,252,982	25,788,349	124,447,942	6,662,233
Faizin yenidən dəyişdirilməsi zamanı ortaya çıxan xalis fərq								
	21,415,829	10,359,888	(6,158,692)	68,964,176	(6,756,181)	94,487,253	6,662,233	6,662,233

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Riskin idarəə olunmasının məqsəd və siyasetləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

31 dekabr 2013-cü il	Maliyyə aktivləri:	Effektiv orta faiz dərəcəsi %	1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Faizsiz AZN	Cəmi AZN
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	-	-	-	-	-	-	-	-	12,717,838
- Diger banklardakı pul vəsaitləri	9	-	-	-	2,796,541	1,600,000	-	-	12,717,838
- Müştərilərə verilmiş kredit və avanslar	10.14	15,280,965	28,340,964	48,238,218	41,747,416	11,298,659	-	-	11,732,229
- Son ödəmə tarixinədək saxlanan investisiya	10.5	-	-	-	-	21,756,000	-	-	144,906,222
- Digər aktivlər	-	214,976	-	-	-	-	-	-	21,756,000
		15,495,941	28,340,964	51,034,759	65,103,416	11,298,659	22,256,565	2,203,039	2,418,015
Maliyyə öhdəlikləri:									
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	6.3	3,138,000	4,000,000	16,545,000	27,500,000	1,384,796	3,146,274	55,714,070	
- Müştərilərdən depozitlər	11.57	908,891	488,922	4,678,109	14,674,066	-	22,670,335	43,420,323	
- Digər öhdəliklər	-	-	-	-	-	-	131,047	131,047	
		4,046,891	4,488,922	21,223,109	42,174,066	1,384,796	25,947,656	99,265,440	
Faizin yenidən dayarlılandırılması zamanı									
ortaya çıxan xalis fərq									
		11,449,050	23,852,042	29,811,650	22,929,350	9,913,863	(3,691,091)	94,264,864	

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Riskin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Kredit riski

Kredit riski, borclu tərəfin borcunu ödəmək istəməməsi ehtimalından, və ya ödəmə imkanlarının zəifləməsindən irəli gəlir və nəticədə, Banka iqtisadi zərər dəymmiş olur. Bank, kredit riskini idarə etmək üçün verilən kreditlərin monitoringini aparır, müəyyən tərəflərlə əməliyyatları məhdudlaşdırır və daim müştərilərinin kredit etibarlılığını dəyərləndirir.

Bankın mənafət məqsədli kreditləri hələ də girovlu və likvidləşən olmaq surətilə qısamüddətli ticarətin maliyyələşdirilməsindən ibarətdir. Bank, tək bir sənaye və ya qrupdan asılılığı aradan qaldırmaq üçün diversifikasiya istiqamətində işlərini davam etdirəcəkdir. Kreditlərin əhəmiyyətli hissəsi əlaqəli tərəflərə verilmişdir və idarəçilər bu kreditlərin minimal risk daşıdığını müəyyən etmişdirler.

Bank, kredit siyasəti cəhətdən güclü borc portfeli qurmuşdur və onu eyni şəkildə idarə etdirməkdədir. Bankın kreditlərin dəyərləndirilməsi sistemi, yaxşı hazırlanmış kreditlərin dəyərləndirilməsi, təsdiqlənməsi və onlara nəzarət proseduralarını əhatə etməkdədir və beləliklə, borc verilmasında ehtiyatlılıq və keyfiyyətli kapital portfeli təmin edilməkdədir. Ödənməyən borcların idarə olunmasına xüsusi diqqət ayrılmışdır. Ödənməyən borca çevrilməyin ilkin əlamətlərini göstərən kreditlərin müəyyənləşdirilməsi məqsədi ilə "nəzarət siyahısı" ("watch list") prosedurası da həyata keçirilməkdədir.

Bank, İstehlakçı Bankinqi məhsulları (Fərdi İstehlak Krediti, Biznes Maliyyəsi, İpoteka və Avtomobil krediti və s.) təqdim etməklə kapital portfelinin diversifikasiyasını daha da artırır. Belə ki, bu cür məhsullar ənənəvi biznes kreditlərindən daha geniş marjaya sahibdir və eyni zamanda, riski böyük sayıda fərdi müştərilər arasında paylaşdırılmış olur.

Bank, daxili reyting modeli hazırlamışdır və bu model, müştərilərin reytingini müəyyənləşdirməyə imkan verir. Korporativ kreditorların reytingi onların maliyyə əmsallarından və onların fəaliyyət göstəricilərinə sənaye və bazar sektorlarından asılıdır. Model həm də effektiv idarəetmə və bazar payı kimi müxtəlif keyfiyyət faktorlarını nəzərə alır.

Daxili reyting modelinin tətbiqi korporativ kreditorların təhlilini standartlaşdırmağa, eləcə də beynəlxalq reyting agentliklərindən reyting almamış kreditorların kredit etibarlılığını kəmiyyət göstəricilərinə əsasən dəyərləndirməyə kömək edir. Bu model daxili bazarın xüsusiyyətlərini nəzərə alır.

Daxili reyting modelinin keyfiyyəti, müntəzəm effektivlik və düzgünüük yoxlamaları ilə tədqiq olunur. Çatışmazlıqlar aşkar olunduqda Bank modelə düzəlişlər edir.

Bankın xüsusi korporativ kreditlərə, eləcə də ticarət və kiçik biznes krediti qruplarına tətbiq etdiyi daxili reyting metodologiyaları, beynəlxalq reyting agentliklərinin metodologiyalarından fərqli əsaslar üzərində qurulmuşdur. Nəticədə, balans hesabatında göstərilən açıq kreditlərin balansına uyğun olacaq məhsullararası müqayisə aparmaq mümkün deyildir. Bu səbəblə, bu barədə təfərrüatlı məlumat təqdim edilməməkdədir.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Kredit riski (davamı)

Ümumiyyətlə, bank sahəsi maliyyə aktivlərinə və şərti öhdəliklərə sahib olmanın nəticəsində kredit riskinə məruz qalır. Bankın kredit riski Azərbaycan Respublikasında cəmlənməkdədir. Bu riskin daimi monitorinqi aparılaraq kredit limitlərinin və müştərilərin kredit etibarlılığının Bankın riskin idarə olunması qaydalarına zidd olmaması təmin olunur.

Aşağıdakı cədvəldə, dəyəri azalmış maliyyə aktivlərinin məcmu balans dəyəri təfərrüatlı şəkildə təqdim olunmuşdur:

	Məcmu dəyər AZN	Dəyərsizləşmə AZN	Balans dəyəri
			AZN
31 dekabr 2014			
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,330,890	-	12,330,890
- Digər Banklardakı pul vəsaitləri	11,832,042	(1,895,177)	9,936,865
- Müştərilərə verilmiş kredit və avanslar	183,226,748	(9,484,577)	173,742,171
- Son ödəmə tarixinədək saxlanan investisiya	22,200,000	(224,645)	21,975,355
- Digər aktivlər	949,914	-	949,914
	230,539,594	(11,604,399)	218,935,195

	Məcmu dəyər AZN	Dəyərsizləşmə AZN	Balans dəyəri
			AZN
31 dekabr 2013			
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	-	12,717,838
- Digər Banklardakı pul vəsaitləri	11,732,229	-	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	150,348,586	(5,442,364)	144,906,222
- Son ödəmə tarixinədək saxlanan investisiya	22,200,000	(444,000)	21,756,000
- Digər aktivlər	2,418,015	-	2,418,015
	199,416,668	(5,886,364)	193,530,304

Hesabat tarixinə müştərilərə verilmiş vaxtı keçən kredit və avansların ümumi dəyəri aşağıdakı kimi göstərilə bilər:

	2014 AZN	2013 AZN
3 aya kimi	5,416,677	2,967,979
3 aydan 6 aya kimi	203,905	5,634
6 aydan 1 ilə kimi	18,024,436	1,966
1 ildən yuxarı	382,767	4,227,503
Cəmi	24,027,785	7,203,082

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Kredit riski (davamı)

31 Dekabr 2014-cü il tarixinə müştərilərə verilmiş 9,484,577 AZN (2013: 5,442,364 AZN) məbləğində kreditlər dəyərsizləşmişdir. Bu kreditlərin vaxt üzrə təhlili aşağıda göstərilir:

	2014 AZN	2013 AZN
3 aya kimi	7,638,412	3,839,034
3 aydan 6 aya kimi	219,039	5,095
6 aydan 1 ilə kimi	992,836	5,516
1 ildən yuxarı	634,290	1,592,719
Cəmi	<u>9,484,577</u>	<u>5,442,364</u>

Kredit riskinə maksimal məruz qalma

Bankın kredit riskinə maksimum məruz qalması fərdi və ümumi bazar risklərindən asılı olaraq dəyişir.

Aşağıdakı cədvəl balans və balansxası maliyyə aktivlərinin kredit riskinə maksimum məruz qalmasını eks etdirir. Maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin kredit riskinə maksimum məruz qalması bu aktivlərin girovla müqayisədə qalıq dəyəri ilə ölçülür. Sərti öhdəliklər və təəhhüdlərlə, kreditlərin uzadılması ilə bağlı Bankın kredit riskinə maksimum məruz qalması tərəfdən və eks tərəfdən təqdim edilmiş girovun və ya zəmanətin dəyirsiz olduğu hallarda həmin maliyyə alətlərinin mülqavilə üzrə dəyərinə bərabər olur.

	Maksimum məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqə AZN
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,330,890	-	12,330,890
Digər Banklardakı pul vəsaitləri	9,936,865	-	9,936,865
Müştərilərə verilmiş kredit və avanslar	173,742,171	(89,208,836)	84,533,335
Son ödəmə tarixinədək saxlanan investisiya	21,975,355	-	21,975,355
Digər aktivlər	949,914	-	949,914
Müştərilər adından maliyyə zəmanətləri	2,370,469	-	2,370,469
Kredit xətti	<u>7,884,295</u>	<u>-</u>	<u>7,884,295</u>

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Kredit riski (davamı)

Kredit riskinə maksimal məruz qalma (davamı)

	Maksimum məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqe AZN
31 dekabr 2013			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	-	12,717,838
Digər Banklardakı pul vəsaitləri	11,732,229	-	11,732,229
Müştərilərə verilmiş kredit və avanslar	144,906,222	(129,053,294)	15,852,928
Son ödəmə tarixinədək saxlanan investisiya	21,756,000	-	21,756,000
Digər aktivlər	2,418,015	-	2,418,015
Müştərilər adından maliyyə zəmanətləri	2,000,378	-	2,000,378
Kredit xətti	18,314,661	-	18,314,661

Balansarxası riskləri

Bank balansarxası risklər üçün də balans riskləri ilə bağlı tətbiq etdiyi risklərin idarə edilməsi prosedurlarını fundamental surətdə tətbiq edir. Borc vermə üçün öhdəlik yarandıqda, Bank müştəri və tərəfdaşlara kreditlər və qabaqcadan ödənişlər üçün tətbiq edilən kredit risklərinin idarə edilməsi prosedurlarını tətbiq edir. Əməliyyatın xarakteri və müştərinin maliyyə vəziyyətindən asılı olaraq girov tələb edilə bilər.

Kredit riskinə maksimum məruz qalma

Aşağıdakı cədvəl Müştərilərə kredit və avansların segmentini girovlar üzrə qruplaşdırır (məcmu):

	2014		2013	
	Girovun məcmu dəyəri AZN	%	Girovun məcmu dəyəri AZN	%
Daşınmaz əmlak	21,846,250	13	26,370,722	54
Daşınar aktivlər	63,633,505	37	63,035,127	1
Nağd vəsaitlər	3,729,081	2	2,233,105	6
Zəmanətlər	14,236,614	8	41,451,902	4
Təminatsız	70,343,498	40	10,416,394	35
Cəmi	173,788,948	100	143,507,250	100

31 dekabr 2014 -ci ildə girovlardan sonrakı maliyyə riskinə məruz qalan aktivlərin xalis məbləği 9.43 milyon manat (2013: 10.41 milyon manat) idi. Rəhbərliyin təxmininə əsasən, girovların balans dəyəri təqribi olaraq onların ədalətli dəyərinə bərabər idi.

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)

31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Kredit riski (davamı)

Risk limitlərinə nəzarən və risklərin yumşaldılması siyasetləri

Bank kredit risklərinin cəmlənməsini xüsusilədə fərdi müştərilərə və qruplara, sahələrə və ölkələrə aid olduqda müəyyənləşdirildikdə həmin riskləri limitləşdirir, idarə və nəzarət edir. Bank kredit risklərinin səviyyəsini strukturlaşdırır, yəni bir borcluya və ya borclu qrupuna, istehsal sahəsinə münasibətdə qəbul edilə biləcək risklərin limitlərini müəyyən edir. Bu cür risklər dövrü olaraq monitoring olunur, zərurət yarandıqda isə illik və daha tez nəzərdən keçirilir. Məhsul və istehsal sahələri üzrə kredit riskinin limitləri idarə heyəti tərəfindən təsdiq edilir. Bu limitlərə qarşı faktiki vəziyyət müntəzəm olaraq monitoring edilir. Borc limitləri dəyişən bazar və iqtisadi şəraitə, kredit qiymətləndirilməsinə və ödəniş qabiliyyətliliyinə uyğun nəzərdən keçirilir. Risk limitlərinə nəzarən və risklərin yumşaldılması üzrə bəzi spesifik tədbirlər aşağıda göstərilmişdir:

Girov

Girovun məbləği və tipi borc götürənlə bağlı olan kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girovun tiplərindən və qiymətləndirmə parametrlərinin məqbulluğundan asılı olaraq təlimatlar həyata keçirilir. Əldə olunmuş girovların əsas tipləri aşağıdakılardır:

- Biznes kreditləri üçün - daşınmaz əmlak, daşınar aktivlər, depozitlər və zəmanətlər; və
- Pərakəndə kreditlər üçün - əmlak və daşınan aktivlərin ipotekası

Rəhbərlik girovun bazar dəyərini monitoring edir, razılaşmaya uyğun olaraq yeni girov tələb edir, və dəyərsizləşmə ilə bağlı ehtiyatların adekvatlığını nəzərdən keçirərkən girovun bazar dəyərini monitoring edir.

Kredit limitləri

Bank müştərilərə verilən borclar üzərində ciddi nəzarət edir. Kredit riskinə məruz qalma müştərilər üzrə ümumi limitlərin bir hissəsi kimi idarə olunur və Bankın Müşahidə Şurası və Kredit Komitəsi tərəfindən təsdiq edilir. Müştərilərə verilən kreditlərlə bağlı kredit riskinə görə bəzi hallarda girov alınmir. Odur ki, Bank verilmiş kreditlərin girovla təmin olunmamış hissəsi ilə bağlı risklərə məruz qalır.

**Silk Vey Bank ASC
Maliyyə hesabatları**

**Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə**

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Kredit riski (davamı)

Maliyyə idarə etməsi (kreditlə bağlı öhdəliklər üçün)

Bu maliyyə alətinin əsas məqsədi müştəriləri tələb olunduğu anda maliyyə vasitələri ilə təmin etməkdir. Zəmanətlər da kreditlər kimi riskə məruz qalır. Kreditin uzadılması ilə bağlı öhdəlik borc və ya zəmanətlər formasında təsdiq olunaraq uzadılan kreditlərin istifadə edilməmiş hissəsidir. Kreditin uzadılması ilə bağlı öhdəliklə əlaqədar kredit riski göstərir ki, Bank istifadə edilməmiş öhdəlik məbləğində zərərə potensial surətdə məruz qala bilər. Lakin zərərin ehtimal olunan məbləği istifadə edilməmiş öhdəliyin ümumi məbləğindən azdır, çünki, kreditlərin uzadılması ilə bağlı öhdəlik spesifik kredit standartlarına cavab verən müştərilər qarşısında götürülür (çox zaman maliyyə idarəetməsi kimi istinad edilir).

Uzun müddətli öhdəliklər qısa müddətli öhdəliklərə nisbətən daha yüksək riskə məruz qaldığı üçün Bank kredit öhdəliklərinin müddətlərini monitorinq edir.

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Likvidlik riski

Likvidlik riski, müştərilərin depozitlərini geri götürməsi, müqavilə öhdəlikləri üzrə nağd ödənişlər və borcların ödənməsi kimi nağd pul xərcləmələri nticasında Bankın vaxtı çatmış öhdəliklərini yerine yetirə bilinməsidi. Nağd pul xərcləmələri mövcud nağd pul resurslarını azaldır və müştərilərə borc verilməsi və investisiya kimi faiiliyyatlara ayırmak üçün resurs qalmır. Ekstremal vəziyyətlərdə, likvidlik çatışmazlığı balans hesabatunda və satışlarda azalımlara, eləcə də borç verme öhdəliklərini yerine yetirmənin mümkün olmamağına gətirib çıxara bilər. Bu cür vəziyyətlərin ortaya çıxmasi riski hər bir bank əməliyyatunda vardır və bu riskə bir çox ümumi sənaye hadisələri və xüsusi olaraq müəssisədə baş verənlər (məsələn, kredit hadisələri, sistemik şoklar və təbii fəlakətlər) təsir göstərə bilər.

Nəzarət Şurası, balans cədvəlindeki likvidlik əmsallarının sabit saxlanması, depozitorların konsentrasiyası və likvidlikle bağlı planlara nəzarət edir. Bu zaman, həm ümumi maliyyədəki paylar, həm də böyük məbləğli fərdi depozitlərdən yawınmaq nəzərə alınır. Bundan başqa, əsas fərdi depozitlər (cari hesablar və əmanət hesabları) Bankın ümumi maliyyəsinin əhəmiyyətli hissəsini təşkil edir və bu cür depozitlərin stabililiyi və artırılması böyük əhəmiyyət daşıyır.

31 dekabr 2014 Maliyyə aktivləri:	1 ay ərzində AZN	Q/mülləyən					Cəmi AZN	
		1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ilən yuxarı AZN	5 ilən yuxarı AZN		
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	8,708,812	-	-	-	-	-	3,622,078	12,330,890
- Diğer Banklardakı pul vəsaitləri	8,251,365	-	1,685,500	-	-	-	-	9,936,865
- Müştərilərə verilmiş kredit və avanslar	5,944,618	26,629,145	39,777,672	30,173,578	71,217,158	-	-	173,742,171
- Son ödəmə tarixinədək saxlanan investisiya	-	-	-	21,975,355	-	-	-	21,975,355
- Diğer aktivlər	949,914	-	-	-	-	-	-	949,914
23,854,709	26,629,145	41,463,172	52,148,933	71,217,158	3,622,078	218,935,195		

Sılk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Likvidlik riski (davamı)

31 dekabr 2014 Maliyyə öhdəlikləri:	AZN	1 ay ərzində 1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Q/maliyyə n ödəmə müddəti	Cəmi AZN
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	3,462,102	4,047,000	4,412,656	63,948,317	4,534,001	-	80,404,076
- Müştərilərdən depozitlər	23,631,245	1,239,221	28,384,543	1,568,314	-	-	54,823,323
- Digər öhdəliklər	863,487	-	-	-	-	-	863,487
	27,956,834	5,286,221	32,797,199	65,516,631	4,534,001	-	136,090,886
Balans hesablarına əsasən likvidlik mövqeyi	(4,102,125)	21,342,924	8,665,973	(13,367,698)	66,683,157	3,622,078	82,844,309
Balansxasi hesablarda maliyyə alətləri:							
- Müştərilər üçün maliyyə zəmanətləri	2,370,469	-	-	-	-	-	2,370,469
Balansxasi hesablara əsasən likvidlik mövqeyi	2,370,469	-	-	-	-	-	2,370,469

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Likvidlik riski (davamı)

	1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Q/müəyyə- n ödəmə müddəti	Cəmi AZN
31 dekabr 2013							
Maliyyə aktivləri:							
- Nağd və Mərkəzi Bankda pul vasaitləri	10,480,828	-	-	-	-	-	12,717,838
- Diger Banklardakı pul vasaitləri	7,327,843	-	2,796,541	1,600,000	-	-	7,845
- Müştərilərə verilmiş kredit və avanslar	15,280,965	28,340,964	48,238,219	41,747,415	11,298,659	-	11,732,229
- Son ödəmə tarixindək saxlanan investisiya	-	-	-	21,756,000	-	-	144,906,222
- Diger aktivlər	2,418,015	-	-	-	-	-	21,756,000
Maliyyə öhdəlikləri:	35,507,651	28,340,964	51,034,760	65,103,415	11,298,659	2,244,855	193,530,304
 - Bank və maliyyə təşkilatlarından kredit və depozitlər							
- Müştərilərdən depozitlər	6,284,274	4,000,000	16,545,000	27,500,000	1,384,796	-	55,714,070
- Diger öhdəliklər	23,579,226	488,922	4,678,109	14,674,066	-	-	43,420,323
	131,047	-	-	-	-	-	131,047
	29,994,547	4,488,922	21,223,109	42,174,066	1,384,796	-	99,265,440
Balans hesablarına əsasən likvidlik mövqeyi	5,513,104	23,852,042	29,811,651	22,929,349	9,913,863	2,244,855	94,264,864
 Balansxarxi hesablarda maliyyə alətləri:							
- Müştərilər üçün maliyyə zamanatları	2,000,378	-	-	-	-	-	43,420,323
Balansxarxi hesablara əsasən likvidlik mövqeyi	2,000,378	-	-	-	-	-	131,047
	2,000,378	-	-	-	-	-	99,265,440
	2,000,378	-	-	-	-	-	2,000,378

Silk Vey Bank ASC
Maliyyə hesabtları

Maliyyə hesabtlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.3 Risklərin idarə olunmasının məqsəd və siyasetləri (davamı)

Əməliyyat riski

Bankın əməliyyat riski, Bankın gündəlik fəaliyyətində baş verən çatışmazlıqlar nəticəsində ortaya çıxan biləcək zərərlə əlaqəlidir. Bu cür çatışmazlıqlara elektronika və telekommunikasiya sistemlərində, rutinlərdə və başqa sistemlərdəki nasazlıqlar, eləcə də professionallığın aşağı olması və insan səhvləri nümunə ola bilər. Bankın əməliyyat risklərini minimum səviyyədə saxlamaq üçün, riskin ənənəvi təsnifatına əsasən müxtəlif növ risk vasitələrindən istifadə olunaraq risk idarəetməsi aparılır.

Bankın əməliyyat riskinə yanaşması onu aradan qaldırmağa deyil, onu baş idarəçilərin müəyyən etdiyi məqbul səviyyədə saxlamağa, eləcə də o idarəçilərin əlavə kontrol tətbiq edilməsi, mövcud kontrolların dəyişdirilməsi və risklərə digər reaksiyalar barədə hərtərəfli qərar qəbul edə bilmələri üçün onları kifayət qədər məlumatla təmin etməyə yönəlmüşdür.

30 Maliyyə alətlərinin cəmlənməsi

Maliyyə aktivlərinin və bankınq ilə bağlı öhdəliklərin əsas cəmləndiyi yer Azərbaycan Respublikasının hüdudları daxilidir. Aşağıda, alətlərlə bağlı coğrafi təfərruatlar təqdim olunur:

31 dekabr 2014	Azərbaycan Respublikası	MDB dövlətləri	Digər dövlətlər	Cəmi
	AZN	AZN	AZN	AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,330,890	-	-	12,330,890
- Digər Banklardakı pul vəsaitləri	2,855,344	2,132,011	4,949,510	9,936,865
- Müştərilərə verilmiş kredit və avanslar	173,742,171	-	-	173,742,171
- Son ödəmə tarixinədək saxlanan investisiya	21,975,355	-	-	21,975,355
- Digər aktivlər	949,914	-	-	949,914
	211,853,674	2,132,011	4,949,510	218,935,195

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	70,539,317	-	-	70,539,317
- Müştərilərdən depozitlər	53,045,138	-	-	53,045,138
- Digər öhdəliklər	863,487	-	-	863,487
	124,447,942	-	-	124,447,942

Xalis mövqe

87,405,732	2,132,011	4,949,510	94,487,253
------------	-----------	-----------	------------

Silk Vey Bank ASC
Maliyyə hesabatları

Maliyyə hesabatlarına dair qeydlər (davamı)
31 dekabr 2014-cü il tarixinə

30 Maliyyə alətlərinin cəmlənməsi (davamı)

	Azərbaycan Respublikası AZN	MDB dövlətləri AZN	Digər dövlətlər AZN	Cəmi AZN
31 dekabr 2013				
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	-	-	12,717,838
- Digər Banklardakı pul vəsaitləri	6,835,292	1,691,841	3,205,096	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	144,906,222	-	-	144,906,222
- Son ödəmə tarixinədək saxlanan investisiya	21,756,000	-	-	21,756,000
- Digər aktivlər	2,418,015	-	-	2,418,015
	188,633,367	1,691,841	3,205,096	193,530,304
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	55,714,070	-	-	55,714,070
- Müştərilərdən depozitlər	43,420,323	-	-	43,420,323
- Digər öhdəliklər	131,047	-	-	131,047
	99,265,440	-	-	99,265,440
Xalis mövqə	89,367,927	1,691,841	3,205,096	94,264,864

31 Hesabat tarixindən sonrakı hadisələr

Düzəliş tələb etməyən hadisələr

21 fevral 2015-ci il tarixində Azərbaycan Manatı böyük xarici valyutalar qarşısında əhəmiyyətli dərəcədə düşmüşdür:

31 Dekabr 2014: 1 ABŞ dolları = 0.7844 AZN

21 Fevral 2015: 1 ABŞ dolları = 1.0496 AZN

31 Dekabr 2014: 1 AVRO = 0.9522 AZN

21 Fevral 2015: 1 AVRO = 1.1950 AZN

Maliyyə bazarlarının qeyri-sabitliyinin qarşısını almaq üçün ARMB ABŞ dolları və Avrodan ibarət olan ikili valyuta səbətinə qarşı AZN-in gündəlik məzənnəsini təyin etməyi planlaşdırır.

Düzəliş tələb edən hadisələr

Hesabatvermə tarixi və hesabatın rəsmi təsdiqi tarixi arasında düzəliş tələb etməyən hər hansı əhəmiyyətli hadisə baş verməmişdir.